




HEYDƏR ƏLİYEV
FONDU



BAKU MEDIA
CENTER

Müsəllim Həsənov

Qərib Məzarlar
Fransa

Müsəllim Həsənov

Qərib məzarlar (Fransa), 2016. - 120 s.

Bu kitab-albomda Paris Sülh Konfransında iştirak etmək üçün 1919-cu ildə Fransanın paytaxtına ezam olunan Azərbaycan nümayəndə heyətinin fəaliyyətindən və mühacirətdə keçən keşməkeşli taleyindən bahs olunur.

Eyni zamanda, burada müxtəlif səbəblərdən Fransada mühacir həyatı yaşamağa məhkum olunan digər soydaşlarımızın da qısa həyat hekayəti verilir, onların qərib məzarlarının qorunması üçün Azərbaycan dövlətinin gönüyü işlərdən səhbət açılır.

ISBN: 978 - 9952 - 499 - 24 - 7

© Heydər Əliyev Fondu, 2016
© Bakı Media Mərkəzi, 2016

105191

Bakı-2016

Azərbaycan Milli
Kitabxanası



Ön söz

“...Qohum-əqrəbamdan xaricdə yaşayani yoxdur”.

Bu standart cümlə sovet dövründə yazılın bütün tərcümeyi-halların və anket məlumatlarının vacib elementi idi. Bu cümləni hamiya yazdırıldılar. Hətta xaricdə qohumları yaşayanlara da...

Sovet dövləti öz vətəndaşlarını beləcə xarici aləmdən hər vasitə ilə ayırrı, onları hətta öz yaxın qohumlarından imtinaya məcbur edirdi. Xaricdə qohum-əqrəbəsi olanların ölkə hüdudlarından kənara çıxmazı yasaq idi...

Amma istisnalar da var idi. Məsələn, məşhur Hacıbəyilər nəslindən olan diriçor, maestro Niyazi tez-tez xarici ölkələrə qastrol səfərlərinə gedirdi. Baxmayaraq ki, əmisi Ceyhun bəyin 1920-ci illərdən Parisdə yaşadığı sovet xüsusi xidmət orqanlarına bəlli idi.

Niyazi Parisa, ilk qastrol səfərinə 1961-ci ildə, sonralar “Mariya teatrı” adlanan Leningrad Opera və Balet Teatrı ilə getmişdi. Amma onda əmisi Ceyhun bəylə görüşməyə cürət etməmişdi...

Yəqin həm də ona gör ki, həmin 1961-ci ildə Leningrad Opera və Balet Teatrinin solisti olmuş Rudolf Nureev Parisə qastrol səfəri zamanı Fransa hökumətindən siyasi sığınacaq istəyərək SSRI-yə qayıtmamışdı...

Lakin Niyazi Parisa sonrakı qastrol səfəri zamanı - 1968-ci ildə əmisi oğlu Timuçin bəylə görüşə bilmədi. Onda artıq Ceyhun bəy dünyadan köcmüşdü...

1960-70-ci illərdə tanınmış filoloq-alim, professor Abbas Zamanov Fransada elmi ezamiyətdə olarkən bir neçə mühacir soydaşımızla əlaqə yaradıb, onlarla görüşmüştü.

1971-ci ildə BMT sistemində - UNESCO-da işləmək üçün Parisə göndərilən ilk azərbaycanlı diplomat Ramiz Abutalibov isə elə həmin Niyazinin

və Abbas Zamanovun nişan verdiyi mühacir soydaşımızla bir az da yaxın əlaqə qurmağa imkan tapmış, onlarla səmimi ünsiyyət yarada bilmədi. Düzdür, onda artıq bu “qoca mühacirlər”i sovet hökuməti elə də təhlükəli sayırı, xüsusi xidmət orqanları onlara belə görüş və əlaqələrə əvvəlki kimi mane olmurdu. Onda vaxtilə istiqlal mücadiləsi aparanların və sovet hakimiyətinin qatı əleyhdarı kimi tanınanların əksəriyyəti dünyadan köcmüşdü. Və Ramiz Abutalibov onların Fransadakı qərib məzarlarını soraqla- malı olmuş... və xeyli qəbir də tapmışdı.

Bu kitab Fransada çatın və keşməkeşli mühacir həyatı yaşamış, ömrünü Vətən həsratılı başa vuraraq burada torpağa tapşırılmış soydaşlarımızın qərib məzarları barədə ilk məlumat toplusudur. Burada hazırda mövcud olan məzarlar barədə səhəbat açılır. Hələ yeri aşkarlanmayan, yaxud tarixin və taleyin hökmü ilə itib-batan məzarların olması da istisna edilmir. Çünkü müxtəlif illərdə Fransaya üz tutan və orani daimi yaşayış yeri seçən soydaşlarımız bu kitabda haqqında səhəbat açılınlardan daha çox olub...

Qərib məzarların əbədi sakinləri arasında ötən əsrin 20-ci illərində başlayaraq ömürlərinin sonuna qədər Azərbaycanın müstəqilliyi uğrunda Fransada istiqlal mücadiləsi aparanlarla yanaşı, elə həmin dövrdə bolşevik hakimiyətinin təqib və təzyiqlərindən qaçıb Avropada sığınacaq tapanlar, hətta ikinci Dünya müharibəsindən sonra Vətənə qayıda bilməyənlər də var.

Amma onların hamısı eyni tale yaşayıblar - yad ölkə, nisgilli ömür, qərib məzar... Ünvan Fransa kimi cəlbedici ölkə, Paris kimi gözəl şəhər olsa belə...

Niyə Fransa?

1918-ci il mayın 28-də Azərbaycan Cumhuriyyəti yaradıldıqdan sonra bu yeni dövlətin dünya birliyi ilə rəsmi əlaqələrinin qurulması zərurəti yaranmışdı. Bu elə bir dövr idi ki, bir yanda Birinci Dünya müharibəsinin hələ bitməyən döyuşləri gedir, bir yanda da onun nəticələrinin rəsmiləşdirilməsi, yeni dünya düzənnin formalaşdırılması uğrunda mübarizə başlayırdı.

Müharibə 1918-ci ilin noyabrında başa çatdı. Qalib dövlətlər müharibənin yekununa dair sülh müqavilələrinin işlənməsi və imzalanması üçün Parısdə sülh konfransı keçirmək təşəbbüsü irəli sürdürlər. Bu həm də yeni dünya düzənninin yaradılması, daha doğrusu, dünyanın yenidən bölünməsi üçün çağırılan bir konfrans idi. Azərbaycan Cumhuriyyəti də müstəqilliyinin beynəlxalq aləmdə tanınmasına nail olmaq, yaradılması nəzərdə tutulan Millətlər Liqasına Azərbaycanın adını yazdırmaq üçün bu beynəlxalq tədbirə nü-

mayəndə heyəti göndərməyi qərara aldı. Xalqımızın və dövlətimizin sonrakı taleyi bu qərarın düzgünlüğünü və tarixi əhəmiyyətini illar keçəndən sonra təsdiqləyəcəkdi... Amma 1919-cu ildə Paris Sülh Konfransına ezam edilən nümayəndə heyətinin üzvləri bu soñərin bir ömr boyu sürəcəyini həc agillarına da gətirməyəcəkdilər...

Tarixin və taleyin hökmü isə çox ağır oldu. Onların geriyo - Vətənə yolları bağlandı! Əksəriyəti həmişəlik Parısdə qalmaga, burada yaşamağa və... ölməyə məhkum oldular!

Düzdür, onlar öz missiyalarını qismən yerinə yetira bildilər: 1920-ci ilin yanvarında Azərbaycanın dövlət müstəqilliyi Avropada de-faktō tanındı. Amma həmin ilin 28 aprelində bolşevik Rusiyanın müdaxiləsi ilə baş verən çevriliş min bir əziyyətlə qazanılan bu nailliyyətin üstündən xətt çəkdi, Azərbaycanın müstəqillik arzusunu yenidən əlçatmadı.





*Ulu öndər Heydər Əliyev
Sen-Klu məzarlığında
Əlimərdən bəy Təpçubaşının
və Ceyhun bəy Hacıbəylinin
qəbirlərini ziyarət edərkən.
Dekabr, 1993-cü il.
(Foto: R.Bağirov)*

Və Paris Sülh Konfransındaki nümayəndələr müstəqilliyin bərpə olunacağını uzun müddət ümidiş gözlödilər, bunun üçün əllərindən gələni etdilər, mübarizə apardılar, məhrumiyətlərə dözdülər...

Avropanın paytaxt şəhərlərində söz savaşına çıxdılar, qapıları döydürlər, soyuq münasibət, laqeydlilik, xəyanət gördülər. Amma Azərbaycanın müstəqilliyinin bərpə olunduğu günü görmədilər...

Paris Sülh Konfransında Azərbaycanı təmsil edən heyətin sonuncu üzvü 1982-ci ildə dünyadan köcdü...

Azərbaycan bundan comi 9 il sonra dövlət müstəqilliyini bərpə etdi...

Və Azərbaycan dövləti bərpə-quruculuq işləri apanılan həmin keçid dövründə də bu dövlətin müstəqilliyi uğrunda həyatını qurban verənlərin xidmətlərini unutmadı.

1993-cü ilin dekabrında ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi Fransaya ilk rəsmi səfəri zamanı Paris yaxınlığında Sen-Klu qəbiristanlığına gedərək burada uyuyan azadlıq mücahidlərinin – Paris Sülh Konfransının iştirakçısı olmuş Əlimərdən bəy Topçubaşının və Ceyhun bəy Hacıbəylinin qərib məzarlarını ziyarət etdi.

Bundan sonra Azərbaycan Respublikası Fransadakı istiqlal mücahidlərinin qərib məzarlarına sahib çıxdı. Heydər Əliyev Fondu illərdən bəri baxımsız qalan, itib-batmaqdə olan bu qəbirlərin icarə haqqını ödəməklə onların ləğv olunmasına, yerlə-yeksan edilməsinin qarşısını aldı. Qərib məzarlar səliqəyə salındı, yeni qəbirüstü abidələr ucaldıldı.

Burada əbədi uyuyan fədakar insanların, azadlıq aşıqlarının nigaran ruhu bəlkə də yalnız bundan sonra rahatlıq tapdı...

Mühacirlərlə görüşlər və... “KGB” xofu

Sovet hakimiyəti illərində Fransada mühacir həyatı yaşayan soydaşlarımızın taleyi ilə maraqlanmaq təhlükəli iş olduğundan çox nadir adamlar belə axtarışa cəhd göstərib. Çünkü onda axtaranlar da qorxurdu, axtarılanlar da...

Uzun illər Fransada mühacir həyatı yaşamış və bu kitabda taleyində səhbat açılaçq soydasıımız mərhum Qədir Süleymanovun sonralar danışığı bir xatır o illərin “KGB” xofu barədə aydın təsəvvür yaradır: “1960-ci illərin ortaları idi. O vaxt mən Parisdə aşpaz işləyirdim. Axsəm işdən qaydında gördüm ki, dostum Məmməd bizzədidi, yanında da bir qadınla bir kişi. Azərbaycandan gəlmişdilər. Kişinin yaxasındaki deputat nişanını – sovet bayrağını görəndə rəngim ağardı, dilim tutuldu... Dostum Məmməd də, yanındakı kişiylə qadın da bunu görüb məni sakitləşdirməyə başladılar. Məlum oldu ki, qonağım maestro Niyazi və həyat yoldaşı Həcər xanımıdı.

Niyazi öz əmisi - Parisdə mühacir həyatı yaşamış və 1961-ci ildə vəfat eləmiş Ceyhun Hacıbəyli haqqında ətraflı məlumat almaq istəyirdi...

Parisdə diplomat kimi fəaliyyətə başlayarkən ən böyük arzularından biri Fransada yaşayan Azərbaycan mühacirləri ilə əlaqə yaratmaq, görüşmək olan Ramiz Abutalibov isə o illəri belə xatırlayır: “Bakıdan çıxanda maestro Niyazi mənə bir telefon nömrəsi vermişdi. Demişdi ki, əmim Ceyhun bay Hacıbəylinin oğlu Timuçin bay Parisdə yaşayır, ona zəng vurarsan. Professor Abbas Zamanov isə mənə Məmməd Məhərrəmovun telefon nömrəsini vermişdi. Demişdi ki, imkan olsa, əlaqə saxla.

O vaxt sovet diplomatının antisovet fəaliyyətlə məşğul olmuş adamlarla görüşməsi təhlükəli idi. Buna görə da, sözün düzü, bir müddət kiməsə zəng vurmağa cürət eləmədim. Amma vaxtilə Paris Sülh Konfransına gedib qayıtmış-



yan həmvətənlərimizin taleyi məni həmişə düşündürdü. 1973-cü il martın 14-də nümayəndə heyətinin yeganə sağ qalan üzvü ilə - Məmməd Məhərrəmovla görüşdüm...

Sonralar dostlaşdıq, aramızda səmimi münasibət yarandı. İlk dəfə onunla görüşməyə gedəndə, açığı, bir az çəkinirdim ki, mən izləyərlər. Sən demə, Məmməd Məhərrəmov da ehtiyat edirmiş. Sonralar damışmış ki, həmin görüşdə hər ehtimala qarşı stolun siyirməsinə tapança qoymuşdım...


Parisdə Əlimərdan bəy Topçubaşının oğlu Ələkbər bəylə də 1973-cü ildə tanış oldum.

O, məni Əlimərdan bəyin dəfn olunduğu qəbiristanlıq apardı və ilk dəfə bu böyük insanın qərib məzarını ziyarət etdim...

...Bakıya növbəti məzuniyyətə gələndə Ramiz Abutalibov Parisdəki mühacir soydaşlarımızla görüşdүүünü atasına bildirir və ondan məsləhət istayır. Atası da ona həmin vaxt Azərbaycan Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyən İsmayıllı İbrahimovla görüşməyi tövsiyə edir və deyir: “Görünür, bu məsələlər barədə Heydər Əliyevə məlumat vermək lazımlı goləcək”.

Həqiqətən belə olur: İsmayıllı İbrahimov Ramiz Abutalibovu qəbul edib dinlədikdən sonra

Paris, Monparnas
qəbiristanlığı.



ona dörrhal respublikanın rəhbəri Heydər Əliyevə təqdim etmək üçün qısa arayış yazmağı tapşırır. Aradan iki gün keçməmiş Ulu Öndər onu qəbul edir və Paris görüşlərinin təfərruatları barədə çoxlu suallar verəndən sonra bu xeyirxah işi davam etdirməyin vacibliyini bildirir, öz tövsiyələrini verir. Ramiz Abutalibov deyir: "Sanki üstündən ağır bir yük götürüldü. Başa düşdüm ki, mən doğru yoldayam və arxamda dövlətim dayanır..."

Söhbət əsnasında Ramiz Abutalibov Əlimordan bəyin oğlu Ələkbər bəyin Azərbaycana gəlmək istəyini də Heydər Əliyevə çatdırır. Respublika rəhbərinin göstərişi ilə Ələkbər bəy Topçubaşının tarixi Vətənəmə dəvət edilməsi barədə rəsmi məktub hazırlanır. Lakin bu rəsmi dəvəti allığı 1975-ci ildə ağır xəstəlikdən azyiyət çəkən Ələkbər bəyin Azərbaycana gəlmək arzusu reallaşmış. İki il sonra isə o, dünyasını dəyişir və Ramiz Abutalibov orunun dəfn morasımində iştirak etməli olur...

Elə həmin illərdə Fransa kommunistlərinə məxsus "Humanite" qəzetinin yubiley tədbirlərinə Azərbaycandan da nümayəndə heyəti göndərilir. Heydər Əliyev heyətə başçılıq edən Həsən Həsənova Parisdəki mühacir soydaşlarımızla bağlı xüsusü tapşırıq da verir: "Mənə şaxsan Həsən bəy Zərdabinin nəvələri ilə görüşmək tapşırığı verilmişdi... Hətta sözərəsi onların o vaxtlar "tanınmış burjua ideoloqu" kimi qələmə verilən Əlimərdən bəy Topçubaşovun övladları olduğuna eyham da vurulmuşdu".

Bu bir sovet reallığı idi: siyasi hakimiyətin qəbul və təbliğ etdiyi maarifpərvər Həsən bəy Zərdabinin kapitalist ölkəsində yaşayan nəvələri ilə (Əlimərdən bəy Zərdabinin qızı Pəri xanımıla

ailə qurmuşdu) görüşmək olardı. Onların atasının "burjua ideoloqu" olmasına göz yummaqla... Amma Həsən Həsənovun bu görüşü baş tutmur. Məlum olur ki, Fransadakı sovet safirliyi ilə razılaşma əldə edilsə də, bu məsələ SSRI Xarici İşlər Nazirliyi səviyyəsində razılaşdırılmayıb...

Bələcə illər keçir... və Fransadakı mühacir soydaşlarımızla əlaqələr davam edir. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra isə bu əlaqələr daha da dərinləşir, xüsusən Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri barədə tədqiqatlar aparılır, kitablar yazılır.

Araşdırımlar nəticəsində dəqiqləşdirilir ki, Paris Sülh Konfransında Azərbaycanı təmsil etmiş yeddi nəfərlik heyətdən ən tez həyatla vidasəni Məmmədhəson Hacınskidir... O, 1931-ci ildə sovet höbsxana divarları arasında intihar etməli olub...

Miryaqub Mirmehdiyev sonralar Türkiyəyə, Abbas bəy Atamalibəyov isə Çiliyə köçüb...

Nümayəndə heyətinin qalan dörd üzvü - Əlimərdən bəy Topçubaşov, Ceyhun bəy Hacıbəyov, Əkbər ağa Şeyxüllislamov və Məmməd Məhərrəmov isə ömürlərinin sonuna qədər Fransada yaşayırlar və burada torpağa tapşırılırlar...

Bu insanların, eləcə də digər soydaşlarımızın mühacir hayatı və Fransada dəfn edildiyi qərib məzarlar barədə bir qədər sonra ətraflı söhbət açılacaq. Bundan əvvəl isə Azərbaycanın müstəqillik və milli dövlətçilik tarixində xüsusi rolу olmuş nümayəndə heyətinin Parisdəki fəaliyyəti və keşməkeşli taleyi barədə yığcam məlumat təqdim etməyi zəruri sayırıq.

Paris Sülh Konfransı və Azərbaycan

...Paris Sülh Konfransı 1919-cu il yanvarın 18-dən 1920-ci il yanvarın 21-nə qədər fasilələrlə davam edib, konfransın nəticəsi kimi Versal sülh müqaviləsi (28 iyun 1919-cu il), Sen-Jermen müqaviləsi (10 sentyabr 1919-cu il), Neyi müqaviləsi (27 noyabr 1919-cu il), Trianon müqaviləsi (4 iyun 1920-ci il) və Sevr müqaviləsi (10 avqust 1920-ci il) imzalanıb.

Konfransda 27 dövlətin nümayəndələri iştirak etsə də, dünyanın müharibədən sonraki tələyini əsasən "böyük dörtlük" - ABŞ prezidenti V. Vilson, Britaniyanın baş naziri L.Corc, Fransanın baş naziri J.Klemanso və İtaliyanın baş naziri V.Orlando həll edib.

Lakin sonralar qalib dövlətlər arasında yaranan fikir ayrılıqları və ziddiyətlər səbəbindən Paris Sülh Konfransının qəbul etdiyi sənədlər, konfransın nəticəsi kimi imzalanan müqavilələr

uzunömürlü olmayıb. Gələcəkdə bir daha belə müharibələrə yol verilməməsi üçün çağırılmış konfransdan heç 20 il keçməmiş ikinci Dünya müharibəsi alovlanıb...

Bununla belə, Paris Sülh Konfransı Birinci Dünya müharibəsindən sonra Rusiya, Avstriya-Macaristan və Osmanlı imperiyalarının dağılmاسını rəsmiləşdirib, Millətlər Liqasının əsasını qoyub, bir çox yeni müstəqil dövlətlərin yaranması ilə dünyanın siyasi xəritəsində dəyişikliklər edib. Təəssüf ki, yeni yaranan dövlətlər arasında 1918-ci ilin mayında müstəqilliyini elan edən və dünya birliyi tərəfindən tanınması üçün Parisə nümayəndə heyəti göndərən Azərbaycan Cümhuriyyəti olmayıb...

Fransa paytaxtına gəlməzdən əvvəl ABŞ prezidenti Vudro Vilsonun elan etdiyi və sonralar tarixə "Vilson 14 bəndi" kimi düşən məşhur sülh







"Böyük dörlük":
V.Orlando, L.Corc,
J.Klemanso və
VVilson. 1919-cu il.

prinsipləri təzəcə müstəqillik qazanan kiçik xalqların azadlıq və müstəqillik eşqini coşdurmuşdu.

Azərbaycanı Paris Sülh Konfransında iştirak etməyə Vilson prinsiplərinin sonuncu - 14-cü bəndi ruhlandırmışdı. Həmin bəndin təxmini məzmunu beləydi: istər böyük, istərsə də kiçik

dövlətlərin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşılıqlı təminat vermek məqsədilə Millətlər Liqası yaradılmalıdır...

Azərbaycan da öz imzasını burda - Millətlər Liqasında görmək istəyirdi. Çünkü Məhəmməd Hadinin töbirincə desək, o dövrdə reallıq başqaydı:

*Qoymuş imzasını miləl övraqı-həyatı
Yox millatimin xətti bu imzalar içində!*


O dövrə Azərbaycanın siyasi müstəqilliyinə və ərazi bütövlüyünə böyük dövlətlərin təminat verməsinə ciddi ehtiyac var idi. Sülh konfransına nümayəndə heyəti məhz bu təminat üçün göndərilmişdi.


Azərbaycan hökuməti Paris Sülh Konfransına gedəcək nümayəndə heyətini hələ 1918-ci ilin sonunda formalasdırmağa başlamışdı. Həmin ilin dekabrında Əlimərdan bəy Topçubaşovu nümayəndə heyətinin rəhbəri təyin etmişdi.

Nümayəndə heyətinə səlahiyyət verən rəsmi mandat isə 1919-cu il yanvarın 7-də imzalanmışdı.

Paris Sülh Konfransi.
1919-cu il.







Əlimardan bəy
Topçubaşovun Fatali
xan Xoyskiy məktubu.
Yanvar, 1919-cu il.

Konstantinopolda uzun ləngimə

Azərbaycan nümayəndə heyəti, eləcə də Rusiya imperiyasında yaşayan digər kiçik xalqların nümayəndləri Avropana Konstantinopoldan - indiki İstanbuldan, özü də qalib ölkələrin nümayəndlərinin razılığı ilə getməli idilər. Amma fəvqaldövlətlərin zəruri viza - razılıq verməsi çox uzun çəkib və Azərbaycan nümayəndə heyəti uzun müddət Konstantinopolda qalmalı olub. Bununla bağlı yaranan çətinliyi təsəvvür etmək üçün Bakıya göndərilən iki məktubdan parçaları baxmaq kifayətdir:

17 yanvar 1919-cu il.

Topçubaşov - Azərbaycan Respublikası Nazirlər Şurasının sadri cənab Fatali xan Xoyskiy:

...Bu gün yanvarın 17-dir və biz hələ də Parisa gedə bilməmişik.

...Fatali xan, Bakudan uzaqlaşdıqca bizim Nü-
mayanda Heyətinin zəif olduğunu daha çox hiss
edirsən. Bizim qonşuların hər biri nümayəndə heyat-
lara 12 nəfərlək an ciddi, sanballı və populyar xadimləri daxil ediblər. ...Hələ üstünlük, onların Parisa
və Londonda da öz adamları və komitələri var. Siz

nümayəndə heyətinin möhkəmləndirilməsi barədə
ciddi düşünmalısınız. Bizim maliyyə məsələmiz də
yaxşı deyil: Ermanılar 10 milyon rubl götürüb, lə-
ğürcülər hələlik 5 milyon... Deyilənə görə, sanballı
maliyyə olmadan orada iş görmək mümkün deyil..."

27 yanvar 1919-cu il

Məmmədhəsan Hacinski - Fatali xan Xoyskiy:
Hörmətli Fatali xan!


Bu gün yanvarın 27-dir, biz hələ bilmirik buran-
dan nə vaxt çıxacaq, çıxacaqımı?

...Xahiş edirəm, nümayəndə heyətinin gücləndi-
rilməsi barədə bir daha düşününüz. Bütün xalqlar
çoxlu, ən güclü adamlarını ora göndərir. Axi orda bö-
yük mübarizə gözlənilir.

Bu problemi aradan qaldırmaq üçün nü-
mayəndə heyətinin rəhbəri Əlimardan bəy Top-
çubaşov az qala hər gün Antanta dövlətlərinin
İstanbulda nümayəndləri ilə görüşlər keçirir, Parisa
getməyə icazə almaq üçün çoxsaylı danış-
çıqlar aparır. Lakin bu danışçılar nəticəsiz qalır.
Ona söz verir, və edirlər ki, Parisdən müvafiq
cavab gözlənilir və s. v. i. a.


Uzun illər Parisdəki "Topçubaşov arxiv" nü-
də araşdırımlar aparmış gürcü tarixçisi Giorgi
Quramoviç Mamulija Konstantinopoldan kiçik
xalqların nümayəndlərinin Parisa buraxılma-
masının sabəbini bəslə izah edir:

"Xüsusən, azərbaycanlılar çətin vəziyyətə düş-
müsdüllər. Çünkü onları Türkiyə - keçmiş Os-
manlı imperiyasına yaxın xalq hesab edirdilər.
Müttafiqlər, daha doğrusu, Antanta dövlətlərinin
nümayəndləri Türkiyədə düşmən kimi, Birinci
Dünya müharibəsində mağlub olan ölkə kimi
baxırdılar. Əlbəttə, bir məsələ də var idi: Antanta
ölkələri özlərinə müttəfiq hesab etdikləri ermənilərə



Qaşqazın digər xalqlarından daha çox rəğbat bas-
layırdılar. Buna görə də erməni nümayəndə heyəti
Parisa hamidən tez - 1919-cu ilin yanvarında gedib
çatmışdır. Və təbii ki, onlar Azərbaycan nümayəndə
heyətinin Konstantinopolda qalması və Parisa gedə
bilməməsi üçün əllərində gələni etmişdilər".

Məmmədhəsan
Hacinskiin Fatali xan
Xoyskiy məktubu.
Yanvar, 1919-cu il.



Əlimərdan bəy
Topçubaşovun Paris Sülh
Konfransının sədrinə
məktubu. Mart, 1919-cu il.

...Ermənilər Azərbaycan nümayəndə heyətinin Parisə buraxılmaması üçün Türkiyənin özündə də hər cür bədxahlığa əl atır, xüsusun Əlimərdan bəy Topçubaşovun əleyhinə təbliğat apardılar.

Türkiyə parlamentinin üzvü olmuş Əhməd bəy Ağayevin parlamentdə və mətbuatda Antanta əleyhinə çıxışlar etdiyi barədə fransızdilli "Renessans" erməni qızetində ciddi kampaniya gedirdi...

Nəticədə Əhməd bəy Ağayev nəinki Parisa buraxılmamış, hətta ermənilərin təbliğatı nəticəsində həbs edilmişdi. Onsuza nümayəndə heyətinin üzvlərinin azlığından gileyənən heyət savadlı və təcrübəli bir üzvünü də Türkiyədə qoymalı olmuşdu...

...Topçubaşov qalib ölkələrin nümayəndləri ilə görüşlərdən bir həqiqəti də anlayırdı: onlar hələ Rusiyadan ayrılmış istəyin kiçik dövlətlərin taleyi barədə yox, vahid və bələnməz Rusiya problemini həll etmək barədə düşünürler...

Nümayəndə heyətinin Türkiyədə longidilməsinin əsas səbəblərindən biri də bu idi. Ona görə də Topçubaşov sülh konfransının rəhbərliyinə Konstantinopoldan müraciət ünvanlamalı olur:

21 mart 1919-cu il.

Konstantinopol

Sülh Konfransının sədrinə

Surəti:

Prezident Vilsona

İngiltərənin baş naziri Lloyd Corca

İtaliyanın baş naziri Orlando ya

Fransanın baş naziri Clemansoya

1918-ci il mayın 28-də müstəqilliyini elan edən, əsas şəhəri Bakı, 4 milyon əhalisi və 100 min kvadrat kilometrə yaxın ərazisi olan Qafqaz Azərbaycanı parlamentin ümumi rəhbərliyi ilə 14 nəzirdən ibarət hökumətin idarə etdiyi Azərbaycan Cümhuriyyəti yaratmışdır. Parlamentin və hökumətin tərkibində yerli Azərbaycan türkləri ilə yanaşı, ruslar, ermənilər və yəhudilərin nümayəndləri var. Bu Respublikanın tanınması və onun hayatı maraqlarının Sülh Konfransında müdafiə edilməsi məqsadılıq Azərbaycan Parlamenti və Hökuməti xüsusi nümayənda heyati təsis etmişdir. Nümayənda Heyati Bakidan Müttəfiq Qoşunların rəhbəri general Tomsonun razılığı və zəmanət məktubu ilə əməkdaşlığıdır. Azərbaycan nümayənda Heyati bu il yanvarın 20-dən Konstantinopoldadır və o vaxtdan 2 aydır ki, Parisa getmək üçün icaza gözläyir. Yeri galmış kən, Qafqazda Azərbaycanın qonşusu olan Gürçüstan, Ermanistan və Şimali Qafqazın oxşar nümayəndləri artıq icaza alıblar və onların bir hissəsi Parisa öz ölkələrini təmsil edirlər. Azərbaycan nümayənda heyətinin da orda olması vacibdir...

...6 ay arzında bolşeviklərlə gərgin mübarizə aparılan azərbaycanlılar da diqqət və ədalət prinsiplərinə ümidi edir. Ümid edir ki, Prezident Vilsonun hayatı keçirmək istədiyi böyük prinsiplərə uyğun olaraq bizim xalqın da səsi eşidiləcək.

Canab Sadr, qeyd olunanları nəzərə alaraq Sizdən xahiş etməyi şərəf sayarıq ki, Azərbaycan nümayəndə heyətinin vəzifəyinə başa düşərək onların Parisa getməsinə icaza üçün sərəncam vermək zəhməti çəkəsiniz...



pareilles questions ne correspondraient pas à la vérité et à la justice si l'un des pays intéressés sera absent. Aussi toute solution nuisible à l'intérêt de la population de l'Azerbaïdjan sera naturellement inacceptable pour lui.

Etant donné que le peuple azerbaidjanais a fait beaucoup de sacrifices au cours de la Guerre Européenne et par la suite débarrassé le Caucase du danger bolcheviste, il est en droit de compter que sa voix sera entendue par la Conférence de la Paix comme la voix d'une nation ayant pris la vie politique selon les grands principes du Président Wilson.

Vu les arguments précités, la délégation azerbaidjanaise à l'honneur de prier Monsieur le Président de la Conférence de la Paix de prendre en considération la situation préable dans laquelle elle se trouve et d'arrêter des dispositions pour l'autorisation de voyage de la délégation à Paris où, en ce cœur de la France noble et pleine de sollicitude envers les petites nations, elle sera à même d'exposer les revendications d'une ancienne nation de 4.000.000 d'âmes, laquelle, avec impatience, attend le jugement favorable de la Conférence de la Paix.

Agréez, Monsieur le Président, l'assurance de notre parfaite considération.





PRÉSIDENT DE LA DÉLÉGATION DE PAIX
DE LA
REPUBLICHE D'AZERBAÏDJAN

M. Mərdan Topçubəşov

Sécrétaire *Mahmud Mahomedoff*

Əlimərdan bəy
Topçubaşovun Paris Sülh
Konfransının sədrinə
məktubu. Mart, 1919-cu il.



Bütün müraciət və yazılmaları baxma-
yaraq, 1919-cu il aprelin 7-də Parisə getməyə
ancaq 3 nəfərə - Hacinskiyə, Məhərrəmovaya və
Hacıbəyova icazə verildiyi bildirilir.

Ə. Topçubaşovun
F.Xoyskiyə telegramı.
April, 1919-cu il.

Музей Революции.Фонд М.И.Д. Дело № II стр.73.

17 апреля 1919 года.

Срочно.

ТИФЛИС ДИПЛОМАТИЧЕСКОМУ ПРЕДСТАВИТЕЛЮ АЗЕРБАЙДЖАНА
ДЖАФАРОВУ.

Прощу по радио немедленно передать в Константинополь Топчибашеву следующую телеграмму кавычки Правительство предлагает членам делегации не задерживаться и постараться немедленно проехать в Париж точка Если Вам лично нельзя попасть на Парижскую Конференцию то Правительство предлагает передать председательство Гаджиевскому и во что бы то ни стало направить делегацию точка Для усиления состава делегации на днях отсюда выедут вновь назначенные члены Кавычки № 796.

За Министра Иностранных Дел /подпись/ Зиятханов.

Azərbaycanın Tiflisdəki
diplomatik nümayəndəsi
Cəfərova telegram. Aprel,
1919-cu il.

Azərbaycan hökumətini hətta bu variant da qane edirdi, təki konfransda kimsə ölkəni təmsil etsin. Bu məlumatı alan kimi xarici işlər nazirinin müavini Ziyatxanov Tiflis, Azərbaycanın diplomatik nümayəndəsi Cəfərova telegram vurur: "Xahiş edirəm, radio vasitəsilə Konstantinopola, Topçubaşova tacili telegramla

bu xəbəri verəsiniz: "Hökumət nümayəndə heyətinə təklif edir ki, longımasınlar, dərhal Parisə getməyə çalışınlar. Əgər Siz şaxsan Paris Konfransına buraxılmırsınızsa, onda Hökumət təklif edir ki, sədrliyi Hacinskiya həvalə edəsiniz və nəyin bahasına olur-olsun nümayəndə heyətini göndərəsiniz..."

Bu məktub Azərbaycan hökumətinin Paris konfransında iştirak etməyə necə böyük əhəmiyyət verdiyini göstərir.

Nəhayət, uzun dənisiq və yazılmışlardan sonra 1919-cu il aprelin 22-də müvafiq icazə sənədləri alımlı və bütün nümayəndə heyəti təsadüfi İtaliya gəmisi ilə Konstantinopoldan çıxa bilir...

Ə. Topçubaşovun

Azərbaycan Nazirlər

Şurasının sədrinə

teleqramı.

May, 1919-cu il.

Музей Революции.Фонд М.И.Д. Дело № II стр.79.

Председатель мирной
делегации Республики
Азербайджана.

5 мая 1919 года.

гор. Рим.

Господину Председателю Совета Министров Азербайджанской
Республики.

..... 22-го апреля делегация, наконец-то, могла выехать из Константинополя на случайном итальянском пароходе. Ехали Константинополь-Салонники-Пирей /Афины/- Мессина - Неаполь. 30-го апреля прибыли в Неаполь, а 2 мая в Рим, где ждет отхода скорого поезда /два раза в неделю/ на Париж, куда и выезжаем после завтра. -

С глубоким уважением А.М. Топчibaşev.

Paris görüşləri

Paris Sülh Konfransı öz işinə 1919-cu il yanvarın 18-də Fransa Xarici İşlər Nazirliyinin "De l'Horloge" ("Saatlar") zalında başlamışdı. Bizimkilar isə Parisa çox gec - mayın 9-da catmışdır. Parisin "Klarij" otelində yerləşən nümayəndə heyati mayın 12-dən rəsmi faaliyyətə başladı. Konfransda iştirak edən dövlətlərin nümayəndələri ilə görüşlər keçirdi, Azərbaycanın tabliği və tanıtılması istiqamətində xeyli iş gördü.

1919-cu il mayın 28-də prezident Vudro Vilson Əlimardan bəy Topçubaşovu qəbul edir. Əlimardan bəy Amerika prezidentinə Azərbaycan haqqında, eləcə də nümayəndə heyati həggində ətraflı məlumat verir, ona memorandum təqdim edir.

Memorandumda xüsusi vurgulanır ki, "...bizim ölkənin coğrafi vəziyyətinə baxarkən aydın görəmək olar ki, Azərbaycan Qafqaz səra dağları ilə Rusiyadan tamam ayrılib... Eləcə də etnoqrafik cəhətdən




bu xalqın Moskva və Rusiyanın slavyan xalqları ilə ümumi heç nəyi yoxdur".

V. Vilson bildirir ki, müttəfiqlər dünyani kiçik hissələrə bölmək fikrində deyil. Ona görə də yaxşı olar ki, Qafqaz Konfederasiyası barədə düşünəsiniz...

*Paris. Klarij oteli.
2015-ci il.*

1919-cu il iyunun əvvəllərində Rusiyada aqvardiyaçı admiral Kolçakin hakimiyyətinin müttəfiqlər tərəfindən tanınacağı barədə söz-söhbət yayılmaya başlayır. Şayılər gəzir ki, Azərbaycan yenidən vahid Rusiyanın tərkibində qalmalı olacaq. Ona görə də iyunun 5-də Sülh

Konfransının sədrinə və müttəfiq dövlətlərin baş nazirlərinə etiraz notası təqdim olunur. Notada deyilir ki, Rusiyada hakimiyyətə kimin gələcəyinə baxmayaq öz parlamenti və hökuməti olan Azərbaycan Cümhuriyyəti Rusiyanın tərkibinə daxil olmayacağı!



*ABŞ-in Prezidentinə
təqdim olunan
memorandum. May,
1919-cu il.*

Versal sülh müqaviləsi

1919-cu il iyunun 28-də Paris yaxınlığındaçıktı Versal şəhərində, səbiq Fransa krallarının iqamətgahı olmuş sarayda Birinci Dünya müharibəsinin rəsmən başa çatdığını bildirən sülh müqaviləsi imzalandı. Paris Sülh Konfransı Fransa Xarici İşlər Nazirliyinin binasında keçirilsə də, müqavilənin imzalanması üçün məhz Versal sarayının seçilməsi tösadüfi deyildi.

Versal sarayı XVII əsrin ortalarında kral XIV Lüdovikin rəhbərliyi ilə inşa edilmişdi. 1682-ci ildən 1789-cu ilə qədər Fransa krallının rəsmi iqamətgahı olmuş, 1801-ci ildən muzey kimi fəaliyyət göstərmişdi.

Sonralar Fransada, eləcə də dünyada baş verən bir çox mühüm hadisələr Versalla əlaqəli


olmuşdur. Məsələn, Amerika Birləşmiş Ştatlarının müstəqillik uğrunda apardığı mühərribənin başa çatması barədə müqavilə 1783-cü ildə bu sarayda imzalanmışdır.

Fransa-Prussiya müharibəsində qalib gələn almanlar Versal şəhərini tutaraq Almaniya İmpriyasının yaradıldığını bu sarayda elan etmişdilər.

Fransa hökuməti 1919-cu il iyunun 28-də qalib dövlətlərin məglub Almaniya ilə sülh müqaviləsini məhz bu sarayda imzalatmaqla həm də almanları aşaqılamaq niyyəti güdürdü...

Versal sülh müqaviləsi 1920-ci il yanvarın 10-da - Almaniya və dörd əsas müttəfiq dövlət olan Böyük Britaniya, Fransa, İtaliya və Yaponiya tərəfindən ratifikasiya olunduqdan sonra güvvəyə mindi.







Versal sülh müqaviləsinin
imzalanması.
iyun, 1919-cu il.

Versal sülh müqaviləsini məglub dövlətlər dən yalnız biri - Almaniya imzalamışdı. Digər məglub dövlətlərlə, eləcə də Türkiyə ilə müqavilələr 1923-cü ilə qədər müxtəlif vaxtlarda və müxtəlif şəhərlərdə imzalanacaqdı. Ona görə də 1919-cu ilin yayında Versal sülh müqaviləsi im-

zalansa da, hələ Paris Sülh Konfransı fasılalarla öz işini davam etdirirdi...

Amma Versal sülh müqaviləsinin imzalanması hələ Azərbaycanın müstəqilliyinin tanımmasına heç bir ümidi yaratmadı. Ona görə də Nümayəndə Heyəti fəaliyyətini davam etdirirdi.


Mücadilə davam edir...

Nümayəndə heyəti bütün imkanlardan yararlanmaqla Parisdə Azərbaycanın haqq səsinin çatdırılmasına çalışır. Topçubaşov 1919-cu ilin avqustunda konfransın sədrinə daha bir müraciat ünvanladı:

Müraciətdə deyildi: "...Siyasi müstəqillik kimi hayatı əhəmiyyətli məsələnin həllini sabırsızlıklı gözləyən xalqlar arasında Qafqazın canubunda 100 min kvadrat kilometrə yaxın əraziyə malik 4 milyondan çox əhalisi olan Azərbaycan da var".

1919-cu ilin sentyabrına olan vəzivəti Topçubaşov Azərbaycan hökumətinə göndərdiyi məktubda belə ümumişdir: "...mütəfaqflar bizim müstəqillik haqqında məsələni nəinki müzakirəyə çıxarırlar, görünür, heç müzakirəyə çıxarmaq istəmirlər. Düzdür, onların nümayəndləri ilə görüşlərda, üz-üzə galəndə hər biri ayrılıqda xeyirxah münasibat göstərir, müstəqillik uğrunda addımlarımızı dəstəkləyir... amma vəzivət yənə əvvəlki kimi qalır".

Paris Sülh Konfransının
sədrinə növbəti müraciat.
Avqust, 1919-cu il.



Музей Революции,
фонд №.Н.А., Дело № 10 стр.8-38.

215.

47

35

ДОНЕСЕНИЕ № 9.

Председатель
Марийской делегации
Азербайджанской
Республики. № 9.
22/25 сентября 1919 года.

Господину Председателю Совета министров
Азербайджанской Республики..

..... Оставляясь из содержания предложенных сведений
должен сказать, что присланное и проявляемое к нам отношение не
со стороны: 1/ союзников, 2/ добровольческой армии, и 3/ наших
соседей армии, совершенно совпадает с тем, что мы находим и ви-
дим здесь. Союзники не только не ставят на обсуждение вопроса о
нашей независимости, но, повидимому, и не хотят этого сделать.
Правда, при сведениях и встречах с их представителями, каждым в
отдельности относятся благожелательно и высказывают свои сим-
патии, одобрили, как бы, наши шаги и действия, совершение в целях
получения независимости. Тоже еще в большей степени приходится
сказать от представителей печати, депутатов, экономических и
иных организаций. Но в смысле хотя-бы некоторого сдвига нашего
вопроса в сторону благоприятного разрешения положение остается
почти в том же виде, в каком я писал Вам в №№ 1 и №№ 7 и 8/. Вернее говоря, есть-есть остается тот же со-
 мнение, т.е. передъ по разрешению обще-русского вопроса, что нам при-
ходится снимать от всех и очень часто. В таком ответе кроились
еще сомнения плюс, здание мысли и желания союзников, из которых
одни /И.А. Франс./ действительно хотят возрождения России, другие
/Англ. и Америка/ - показывают вид, что они этого желают.

В основности вопрос отдался и положение выше еще более ослож-
ено после известного письма от № 16 июня за подписями представи-
телей всех пяти держав, призванных Колчака в качестве Верховного
Правителя образованного в Омске Правительства. В соединении

Ə.Təpəbaşovun
görülmüş işlər barədə
Azərbaycan Nazirlər
Şurasının sədrinə növbəti
hesabatı. Sentyabr,
1919-cu il.


Azsaylı xalqların
Parisdəki nümayändə
heyətlərinin Paris Sübh
Konfransının sədrinə
birgə müraciəti.
Oktiyabr, 1919-cu il.


4 Gen. MESSALEH
Président de la CONFÉRENCE
de la PAIX
PARIS



PRESIDENT DE LA DÉLÉGATION DE PAIX
DE LA
REPUBLIQUE D'AZERBAÏDJAN

A. T. Təpəbaşov





Bu müraciətdən təxminən bir ay sonra ilk
xoş xəbər ahndı.

Azərbaycan Nümayəndə Heyətinin sədrinə:


"...Siza məlumat verməkdən şəraf duyuram ki,
Fransa Kolonial Liqası mənim sədrliyimlə oktyabrın
29-da keçirdiyi iclasda qərara alıb ki... Gürcüstan və
Azərbaycan respublikalarının mövcud hökumətlərinin
"de facto" və "de jure" tanınması barədə xahişini
müdafə etsin.

...Mən ürəkden arzu edərdim ki, bu bəyanat si-
zin say göstərdiyiniz məqsəd - məhz xalqınızın
müstaqillik yolunda inkişafına yardımçı olsun.

İmza Burdari".

Tədqiqatçı Giorgi Mamulianın dediyinə görə,
1919-cu ilin mayından 1920-ci ilin əvvəllərinə
qədər müttəfiqlər bolşeviklərlə döyüşən aqvardiyaçılara, vahid və bölünməz Rusiya tərəfdarlar - Denikinə, admiral Kolçaka, Yudençə, digər aqvardiyaçı generallara dəstək verirdilər. Bununla da onlar ümid edirdilər ki, aqvardiyaçı generallar bolşevizmə qalib gələ biləcəklər. O dövrdə kiçik xalqların müstaqillik məsələsi ikinci dərəcəli məsələyə çevrilmişdi.

1920-ci ilin əvvəllərində Denikin faktiki olaraq məslüb edilir, onun ordusu Rostov yaxınlığına çəkilir və sual meydana çıxır: nə etməli? Bax, onda tanınmış siyasi xadim, Böyük Britaniyanın xarici işlər naziri Lord Kerzon təşəbbüs göstərərək bəyan edir ki, biz Qafqazda bolşevik təcavüzünün qarşısını ala biləcək iki əsas dövləti - Azərbaycan və Gürcüstanı tanımağıq.



Azərbaycanın müstəqilliyinin de-fakto tanınması

Böyük Britaniyanın təşəbbüsü ilə 1920-ci il yanvarın 10-da Paris Sülh Konfransı Ali Şurasının sessiyası çağırıldı. Sessiyada Cənubi Qafqaz respublikalarında vəziyyət ətraflı müzakirə edildi.

Növbəti gün - yanvarın 11-də Müttəfiqlərin Ali Şurası İngilterənin xarici işlər naziri Lord Kerzonun təklifinə əsasən, qərar qəbul etdi: "Müttəfiq və birləşmiş ölkələri Azərbaycan və Gürçüstan hökumətlərini de-fakto tanıyırlar..."

Bu, Azərbaycan Nümayəndə Heyətinin təxminən bir ilə yaxın müddətdə apardığı gərgin işin uğurlu sonluğudur... Yanvarın 12-də Topçubəyov Bakıya - Baş nazir Nasib bəy Usubbəyovaya telegram göndərdi.

Yanvarın 13-də "Azərbaycan" qəzeti bu şad xəbərlə açıldı...

Bu tarixi hadisə ilə əlaqədar yanvarın 14-də Azərbaycan parlamentinin təntənəli iclası təyin olundu...

Qəzetlərdə təbrik telegramları dərc edildi, 14 yanvar bütün Azərbaycanda qeyri-iş günü elan olundu...

Hökumət yanvarın 14-ə yeni iş qrafiki müəyyən etdi:

- 1) Saat 11-də Təzəpir məscidində ibadət.
- 2) Saat 12-də parlamentin təntənəli iclası.
- 3) Günorta saat 1-də şəhərin Azadlıq meydənında qoşunların paradi...

Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin sözlərinə görə, həmin gün bayram şənlikləri Təzəpir məscidində ibadətlə başlayıb. Hökumətin başçısı, nazirlər, parlament üzvləri bu mərasimdə iştirak ediblər. Sonra izdiham oradan parlament binasına doğru hərəkət edib. Çünkü günorta parlamentin təntənəli iclası gözlənilirdi. Bu vaxt baş nazir Nasib bəy Usubbəyovu görən insanlar onu qollarının üstünlərə alaraq parlament binasına qədər götürüb. Parlamentin qarşısında kütlə Məmməd Əmini tələb edib. Sonra onu qollarının üstündə parlament binasının ikinci mərtəbəsindəki pəncərəyə qədər aparanlar və Məmməd Əmin Rəsulzadə həmin balkondan alovlu bir nitq söyləyib və məşhur "Bir kərə yüksələn bayraq, bir daha enməz" şurəni təkrar səsləndirib.




Azərbaycan parlamentinin qarşısında bayram mitinqi.
14 yanvar 1920-ci il.



"Azərbaycan" qəzeti.

Yanvar, 1920-ci il.



44

**Къ гражданамъ
Азербайджана!**

28 мая 1918 года Азербайджан, согласно воле народу, былъ провозглашены не зависимымъ государствомъ.

Сроки жестокихъ бѣдствій родились Республика.

Кровавой гражданской войной раздѣлена вся страна.

Съ вѣрой въ священное право на свободное устроеніе своей судьбы народъ положилъ конецъ авархіи и заложилъ основы своей государственности.

Какъ мы были тяжелъ весь азербайджанский путь осуществления национальныхъ стремлений, Азербайджанъ съ честью вышелъ изъ выпавшихъ на его долю испытаний.

Прожившая народъ воле къ самостоятельной жизни и способность ею къ самоизразленію привели теперь къ окончательному торжеству налаго, основавшаго независимость и способъ, государственное обличья.

Независимость Азербайджана: единогодного признания Верховенства Свѣтскому величеству европейскихъ наций!

Вступление Азербайджана въ полноправнѣмъ членомъ въ семье передовыхъ народовъ Запада является свѣтлымъ лицемъ его истории, съ которой начинается новый раздвигъ его духовныхъ силъ.

Правительство вѣрить, что вѣсъ граждане, какимъ бы прелестямъ и опасностямъ не возили бысь, объединятся въ стремлѣнія обесценить счастие свободной и независимой республики.


Да здравствуетъ независимый Азербайджанскій народъ!

Предсѣдатель, советъ министровъ
Насиб-бекъ Усуббековъ.

14 января, 1920 г.

Azərbaycanın
müstəqilliyinin
tanınması barədə
xəbər və telegramlar.
Yanvar, 1920-ci il.

Parlamentin
təntənəli iclası.
14 yanvar 1920-ci il.



Təzəpir məscidində
bayram ibadəti.
14 yanvar 1920-ci il.

45

Bolşevik işğalı

Azərbaycan müstəqilliyyin de-faktō tanınması sevincini yaşadığı günlərdə - 1920-ci ilin martında Qafqazda vəziyyət yenidən gərginləşmişdi. Aprelin ortalarında bolşeviklərin silahlı dəstələri Dağıstanaya yerdildi. Qızıl Ordu hissələri Azərbaycanın sərhədlərinə yaxınlaşdırıldı.

Giorgi Mamulianın dediyinə görə, 1920-ci ilin əvvəllərində Antanta dövlətləri bu məsələni müzakirəyə çıxarırlar: biz nə etməliyik? Bolşeviklərin karşısını alaqlı, yoxsa Qafqazdan çıxış gedək? Nəticədə, Lord Kerzonun təşəbbüsü ilə qərara alınır ki, Gürcüstan və Azərbaycan silahla təchiz edilsin. Bu ideyani o dövrə Britaniya imperiyasının baş naziri olan Lloyd Corc da müdafiə edirdi.

İngilislərlə müvafiq danışqlar aparılır. İngilislərin faktiki olaraq, Gürcüstan və Azərbaycan silah verməyə razılaşdığı bir vaxtda ortaya problem çıxır: Qarabağda ermənilər qiyam qaldırır!

İngiltərə, Fransa və İtaliyanın Qafqazdakı ali komissarlarının "Zaqafqaziyada sülhün bərpası" tələbi ilə verdikləri nota da erməniləri sakitləşdirə bilmədi. Azərbaycan hökuməti Qarabağda qayda yaratmaq üçün bu əraziyə qoşun yeritmək məcburiyyətində qaldı.

Giorgi Mamulia yazar ki, bu şəraitdə müttəfiqlər ehtiyat etməyə başlayırlar: Azərbaycana, Gürcüstana, Ermənistana silah verilsin, ya yox? Kim zəmanət verə bilər ki, bu silahı onlar bir-birinə qarşı işlətməyəcək? Ermənilərin düşünülməmiş bu hərəkətindən sonra silah verilməsi barədə qarar lağv edilir və faktiki olaraq Azərbaycanın bolşeviklər tərəfindən ilhaqına qədər heç kimə - nə Azərbaycana, nə Gürcüstan, nə də Ermənistana silah verilir.

Bolşeviklər yaranmış vəziyyətdən istifadə etdilər. Onlar başa düşdülər ki, Azərbaycanın qoşunları Qarabağa, ermənilərə qarşı döyüşə göndərilib. 1920-ci il aprelin sonlarında bolşeviklər faktiki olaraq Azərbaycana müqavimətsiz daxil oldular. Çünkü onda Bakının özündə cəmi üç milli batalyon var idi. Daha doğrusu, bütövlükda XI Qızıl Ordunun karşısına cəmi bir neçə min adam çıxmışdı.

XI Qızıl Ordu Bakıya daxil oldu, 1920-ci il aprelin 28-də hakimiyyət bolşeviklərə təhlil verildi.

Parisdə qalan nümayəndə heyəti Azərbaycanda baş verənlər barədə ziddiyətli xəbərlər alırdılar. Onlar Bakıda nə baş verdiyindən xəbərsiz idilər. Bunun da sabəbi vardi...


Giorgi Mamulia tədqiqatlar əsasında müəyən edib ki, 1919-cu ilin mayından başlayaraq

ingilislər bütün nümayəndə heyətlərinin üzvlərinə - gürçülərə, azərbaycanlılara və Şimali Qafqaz nümayəndələrinə birbaşa teleqrafla Bakı, Tiflis və ya Teymurxanşura ilə əlaqə saxlamağa qadağan qoymuşdular. Buna görə də onların öz respublikaları ilə birbaşa əlaqələri yox idi, bütün teleqramlar müttəfiqlər vasitəsilə, həmin fransızlar, həmin ingilislər vasitəsilə çatdırılırdı.

Mayın 3-də Topçubaşov Fransa Nazirlər Şurasının sədrinə və xarici işlər nazirinə məktubla müraciət etməli olur: "Artıq iki gündür ki, Paris qəzetlərində Sovet Rusiyası tərəfindən Bakıya qoşun yeridilməsi ilə əlaqədar ziddiyətli xəbərlər yayılır. Təsəssüflər olsun ki, rəhbərlik etdiyim Azərbaycan Respublikasının Parisdəki Nümayəndə heyəti bütün bunlardan xəbərsizdir və bu sababdan, nümayəndə heyəti adından Zati-aliların idarəetidir ki, Azərbaycan Respublikası Nazirlər Şurasının sədrinə ünvanişdigi məktubun telegraf vasitəsilə çatdırılması üçün zəruri addımlar atılmasını təmin edəsiniz".

Onda Bakıda artıq bolşevik qanunları işləyirdi.

Cəmi bir neçə ay avval dönyanın ədalətlə idarə edilməsi barədə gurultulu bəyanatlar veren böyük dövlətlərin nümayəndələri isə Azərbaycanın işğalına göz yumurdular.



Ə. Topçubaşovun Fransa
Nazirlər Şurasının
sədrinə məktubu.
3 may 1920-ci il.

Topchubashov

Mühacirət məşəqqətləri

Nümayəndə heyəti hələ də ümid edirdi ki, böyük dövlətlər Azərbaycanın müstəqilliyinin bərpə olunmasına kömək edəcək. Az qala bütün Avropa dövlətlərinə müraciətlər ünvanlanırdı. Amma bu müraciətlər cavabsız qaldı və Azərbaycan məsələsi bağlandı...

Azərbaycanın Parisdəki nümayəndə heyətinin üzvləri isə Fransadakı çoxsaylı mühacirlər sırasına qoşulmaga məcbur oldular. Soyadlarının cüzi dəyişiklik etməklə...

Əlimərdən bəy səndləri bundan sonra Topçubaşov kimi yox, Topçubaşı kimi imzalamaya başladı...

Şeyxülləsləmov Şeyxülləsləmdəyə çevrildi...

Ceyhun bəy Hacıbəyov məqalələrini Hacıbəyli imzıyla yazdı...


Yeni yaranmış reallığı nəzərə alan Qafqaz xalqlarının Parisdəki nümayəndələri, nəhayət, Əlimərdən bayın illər əvvəl irali sürdüyü ideya ətrafında - Qafqaz Konfederasiyası ətrafında birləşmək qərarına gəldilər. Bu məsələ dəfələrlə müzakirə edilsə də, real nəticə alınmamışdı. Nəhayət, 1921-ci il iyunun 10-da Azərbaycan, Gürcüstan, Ermənistan və Dağlı xalqlarının nü-

mayəndələri "Müstəqil Qafqaz Respublikalarının ittifaqı" adlanan bəyanat imzaladılar...

Sonralar Azərbaycan Nümayəndə heyəti haqq-ədalətin bərpası ümidiə Cenevə, London, Genuya, Lozanna konfranslarına can atır, Avropanın müxtəlif şəhərlərində keçirilən tədbirlərdə Azərbaycan xalqının haqq səsini çatdırmağa çalışırı. Lakin artıq onların səsi eşidilmirdi. Çünkü Avropanın özündə vəziyyət dəyişir, Versal sülh müqaviləsinə tərtib edən və imzalayan dünənki müttəfiqlər arasında ziddiyətlər dərinləşir, iqtisadi çətinliklər bütün Avropanı bürüyürdü. Belə olan halda kiçik xalqların azadlıq istəyinə dəstək vermək arxa plana keçirdi.

1924-cü ilin fevralında İtaliya, oktyabrında isə Fransa bolşevik Rusiyasını tanıdığını bəyan etdi. Bu, artıq müstəqillik arzusunda olan Qafqaz nümayəndələri üçün tamam yeni bir reallıq demək idi. Daha doğrusu, bütün burları Qafqaz mühacirlərinə vurulan zərbə hesab etmək olardı.

Ə. Topçubaşının yazdığını görə, bu illərdə artıq nümayəndə heyətinin üzvləri dolanışq üçün özlərinə olavaş iş axtarır, amma heç də hamı arzusuna çata bilmirdi. Məsələn, Əkbər ağa Şeyxüllis-



Ceyhun bəyin

oğlunun oxuduğu

kollecin direktoruna

Ə. Topçubaşının məktubu.

26 fevral 1932-ci il.



lamzadə nə Parisdə, nə Berlində iş tapa bilmüşdi və Türkiyəyə köçmüdü... Mıryaqub Mirmehdiyevin səhhətində problemlər yaranmışdı... Təhsil haqqını ödəyə bilmədiyi üçün Ceyhun Hacıbəylinin oğlu dərsə buraxılmışdır...

Topçubaşı isə həm ciddi məişət problemləri ilə üzlaşmışdı, həm də xəstəliklərdən əziyyət çəkirdi.

Bütün bunlara yanaşı, sovet xüsusü xidmət orqanları mühacirləri gözdən salmaq üçün ge-

cə-gündüz fəaliyyət göstərir, onların əleyhinə iş aparırlar.

1925-ci ilin aprelində sovet təməyülli "Nova-ya Oruziya" qəzetində belə bir xəber dərc olunmuşdu: guya Topçubaşov SSRİ-nin xarici işlər naziri Çiçerinə müraciət edib ki, ona Sovet Azərbaycanına qayıtmaga icaza versinlər.

1926-ci il avqustun 30-da Topçubaşı M.Ə.Rəsulzadəyə yazdığı məktubda bu məsələyə aydınlıq gətirir: "...Qəti şəkildə bəyan edirəm ki, nə

*Qafqaz Konfederasiyası
Paktının imzalanması.
iyul, 1934-cü il.*

şəxsən, nə kiminsə vasitəsilə, nə burada, nə başqa bir yerdə, nə Çiçerinə, nə də bir başqasına heç bir müraciətim olmayıb və heç vaxt olmayıacaq. Ömrünü yalan üstündə quran, hər cür prinsipləri inkar edənlər hər şeyi öz arşınları ilə ölçülərlər. 30 il xalqa xidmət edən adam kimi antibolşevik mövqeyimi niyə gizlətməliyəm? Mövqeyimi dəyişməyə heç bir əsas olmayıb, indi də yoxdur!"

Giorgi Mamulianın dediyinə görə, 1920-ci illərin sonunda Azərbaycan nümayəndə heyatının maliyyə vəziyyəti daha da ağırlaşdı. Və qeyd etmək lazımdır ki, Azərbaycan nümayəndə heyatı üzvlərinin pis-yaxşı yaşamasında, əlbəttə, polyaklar böyük rol oynadılar. Çünkü 1926-ci ildə "Prometey" hərəkatı və Qafqazın Müstəqillik Komitəsi yarananda Azərbaycan nümayəndə heyatının bütün üzvlərinə, az da olsa, müavinət təyin olunmuşdu. Bu da onlara yaşamağa və siyasi fəaliyyətlə məşğul olmağa imkan verirdi. Əlbəttə, bu vəsait kifayət eləmirdi. Məsələn, mən nümunə kimi deyə bilərəm ki, Topçubaşı 1926-ci ilin sonundan ömrünün axırına qədər polyaklardan hər ay 80 Amerika dolları almışdı. 20-ci illərdəki vəziyyətə baxanda bu, pis məbləğ deyildi. Daha doğrusu, o vaxt bu pulla birtəhər yaşamaq olardı.

1924-cü ildə Əlimərdan bəy maddi problemlər ucbatından artıq Parisdə yaşamadı. O, pay-

taxt yaxınlığında Sen-Klu qəsəbəsinə köçmüştü. Çünkü orda kirayə haqqı ucuz idi...

1926-ci ildə Polşa hökumətinin yardımı ilə "Prometey" hərəkatının yaradılması nəinki Azərbaycan, həm də bütövlükdə Qafqaz, Ukrayna və Türküstən mühacirlərinə maddi-mənəvi baxımdan xeyli yardımçı oldu. Təşkilatın nəşr etdirdiyi "Prometey" jurnalı mühacirlərin arzu və ideallarının tribunasına çevrildi.

1920-ci illərin sonlarında vəziyyət tamam dəyişdi. Qərb dövlətlərinin əksəriyyəti sovetləri tanıldı. Onda mühacirlər arasında Qafqaz xalqlarının birliyi məsəlesi yenidən aktuallaşdı.

1932-ci ildə Qafqaz Konfederasiyası yaratmaq barədə müzakirələr başlandı, coxşayı görüşlər keçirildi. Azərbaycan, Gürcüstan və Şimali Qafqaz xalqlarının nümayəndələri Qafqazın bolşeviklər dən azad olunmasından sonra Isveçə Konfederasiyası tipli birləşdirən əməkdaşlığı gövdəsi. Bu öhdəlik Qafqaz Konfederasiyası Paktı deyilən sənəddə öz əksini tapmışdı.

Qafqaz Konfederasiyası Paktı 1934-cü ilin iyulunda Brüsseldə imzalandı. Azərbaycan tərəfdən Paktı Əlimərdan bəy Topçubaşı və Məmməd Əmin Rəsulzadə imzaladılar. Onda Əlimərdan bəy xəstəydi. Sənədi titrək əlləri ilə imzalamışdı. Sonralar M.Ə.Rəsulzadə Paktın imzalanmasını Topçubaşıının "sonuncu qəhrəmanlıq işi" adlandıraقدا...

Qəriblikdə bitən ömür

1934-cü ilin yayında, Qafqaz Konfederasiyası Paktını imzalayandan bir neçə ay sonra Əlimərdan bəy vəfat etdi.

Əlimərdan bəy Topçubaşov

1865-ci ildə anadan olub¹. 1888-ci ildə Peterburg İmperator Universitetinin hüquq fakültəsini bitirib. Uzun illar Bakı şəhər Dumasının üzvü olub, 1902-1905-ci illərdə Bakı şəhər Dumasının ilk müsəlman sədri kimi fəaliyyət göstərib. Bir müddət rusdilli "Kaspı" qəzetinə redaktorluq edib. Rusiyadan birinci Dövlət Dumasının deputatı və Dumada Müsəlman Fraksiyasının sədri olub. Azərbaycan müstəqillik qazanandan dərhal sonra nazir statusunda safir kimi Türkiyəyə göndərilib, həmin il dekabrın 7-də Parlamentin sədri seçilib.

1918-ci ilin dekabrında Paris Sülh Konfransında Azərbaycan Nümayəndə Heyətinin sədri təyin olunub.

Azərbaycanda bolşevik hakimiyəti qurulandan sonra Bakıya qayıtmayıb. Ömrünün sonuna qədər Parisdə Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizə aparıb.



Məmmədhəsən Hacinski

1876-ci ildə doğulub. 1902-ci ildə Peterburg Texnoloji İnstitutunun Tikinti Mühəndisliyi fakültəsini bitirib. Bakı şəhər dumasının üzvü, 1913-cü ildə qısa müddədə Bakı şəhər upravasının rəisi olub. Dənizkanarı bulvarın salınmasında, Şollar su kəmərinin çəkilməsində yaxından iştirak edib, şəhərin abadlaşdırılmasında xüsusi xidmətləri ilə seçilib. Sonralar Zaqafqaziya Seyminin üzvü olub. Müstəqil Azərbaycan hökuməti təşkil olunanda xarici işlər naziri, maliyyə naziri vəzifələrini tutub.

1919-cu ilin yanварında nümayəndə heyətinin sədr müavini kimi Paris sülh konfransına göndərilib. 1919-cu ilin sentyabrında iki aylıq Bakıya qayıtbundan sonra Parisə dönməyib.

1920-ci ilin aprelində Azərbaycanda yeni hökumət formalasdırmaq qərara alınır və bu vəzifə Məmmədhəsən Hacinskiyə həvalə olunur. Lakin o, bu işi ləngidərək bolşeviklərlə əməkdaşlığı Meyil edir.

Parisdə apardığı mücadiləyə baxmayaraq, sonradan Azərbaycanın müstəqilliyinə, milli ideallara xilaf çıxmamasını sanki tanrı ona bağışlamır: 1930-cu ilin dekabrında Məmmədhəsən Hacinski həbs edilir, 1931-ci il fevralın 8-də isə həbsxanada döşək üzündən hazırladığı kendir-lə özünü asır.

Nümayəndə heyətinin sədr müavini olmuş Məmmədhəsən Hacinski hələ Əlimərdan bəy dən bir neçə il əvvəl faciəli şəkildə bu dünyaya "əlvida" demişdi...

O, 1919-cu ilin sentyabrında Bakıya göndərmişdi ki, Parisdə imzalanmış iqtisadi müqavilələr barədə hökumətə hesabat versin. Eyni zamanda, hökumət üzvləri ilə üzvbəz səhbət etsin, daxili və xarici vəziyyətə dair planlar haqqında məlumat alaraq, qaydırıb nümayəndə heyətinə çatdırınsın.

M.Hacinskinin Parisa iki aydan sonra qaydaçı planlaşdırıldı.

Lakin o, Bakıda qalaraq, müxtəlif vəzifələrdə çalışır...

¹ Əlimərdan bəyin doğum tarixi barədə mətbuatda müxtəlif rəqəmlər gedib. Biz onun özünən yazdığı tərcüməyi-hala əsaslanaraq 1865-ci il yazarıq.

Miryaqub Mirmehdiyev

1891-ci ildə anadan olub.

Peterburq Politexnik İnstitutunda, sonralar Almaniyada təhsil alıb. "İttihad" partiyasının yaradıcılarından biri olub, Zaqafqaziya Seyminin üzvü seçilib. Müstəqil Azərbaycanın ilk parlamentinin üzvü kimi fəaliyyət göstərib.

1919-cu ilin yanvarında müşavir statusunda Paris Sülh Konfransına gedən nümayəndə heyətinin tərkibinə daxil edilib. 1920-ci ilin aprelində Azərbaycanda baş verən çevrilişdən sonra mühacir həyatı yaşamalı olub.

"Prometey" hərəkatının əsas liderlərindən sayılıb.

İkinci Dünya müharibəsi illərində Türkiyəyə köçüb, 1949-cu ildə orda vəfat edib və orda da dəfn olunub...

Ömrünün sonuna qədər Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizə aparıb.



Tale Abbas bəy Atamalibəyovu Parisdən uzaq Çiliyə aparıb çıxardı. Belə ki, onun oğlu kimyaçı-mühəndis Qalib Atamalibəyov bir müddət bu Latin Amerikası ölkəsində yaşamalı olmuş və 1947-ci ildə valideynlərini də yanına aparmışdı.

Abbas bəy Atamalibəyov

1895-ci ildə doğulub.

Sankt-Peterburq Politexnik İnstitutunda hərbi dəniz mühəndisliyi ixtisasına yiyələnib. Zaqafqaziya Seyminin üzvü olub. 1918-ci ildə sozialist blokunun təmsilçisi kimi Azərbaycan parlamentinin üzvü seçilib.

1919-cu ilin sentyabrında Parisə ezam edilib və Sülh konfransına göndərilen nümayəndə heyətinin tərkibində katib funksiyasını yerinə yetirib.

Azərbaycanda dövlət çevrilişindən sonra mühaciratda qalmaya məcbur olub.

1923-cü ildə Paris Siyasi Elmlər Institutunu bitirib. "Prometey" hərəkatının saallarından olub.

1941-1945-ci illərdə Almaniyada yaşayıb, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin xətti ilə alman əsirliyində olan azərbaycanlıların saxlanma şəraitinin yaxşılaşdırılması, mühərbiyədən sonra isə onların yaşamaq üçün Türkiyəyə göndərilməsi sahəsində xidmətləri ilə fərqlənib.

1971-ci ildə ABŞ-in Klivlend şəhərində vəfat edib.


Ömrünün sonuna qədər Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizə aparıb.

Tanınmış araşdırmaçı-jurnalist İsmayıllı Umidlu 2002-ci ildə Abbas bəyin ABŞ-da yaşayış oğlu Qalib Atamalibəyovla görüşərək, onun bioqrafiyası ilə bağlı bəzi faktları daşıqlaşdırıb. Məlum olub ki, Abbas bəy 1948-ci ildə Çiliya köçüb və 1966-ci ilə qədər orada yaşayıb, bir müddət Türkiyə saflarıyində katib funksiyasını yerinə yetirib. 1966-ci ildə həyat yoldaşı Reyhan xanımın Çili'də vəfatından sonra Misirin İsgəndəriyyə şəhərində beynəlxalq şirkətdə çalışan oğlunun yanına, 1967-ci ildə isə ABŞ-in Klivlend şəhərinə köçüb.

Kitab çapa hazırlanarkən Abbas bəyin Moskoda yaşayan nəticəsi Rauf Atamalibəyov da ulu babasının bioqrafiyası ilə bağlı bəzi məlumatların daşıqlaşdırılmasına yardım göstərdi, onun indiyədək malum olmayan fotolarını təqdim etdi. Bildirdi ki, Abbas bəyin oğlu Qalib və nəvərləri ABŞ-da yaşayır. Atamalibəyovlar nəslinin bir qolu isə Moskvadadır...



Abbas bəy Atamalibəyov.
Çili.



Abbas bəy Atamalibəyovun qəbri

Nümayəndə heyatının qalan dörd üzvünün son mənzili isə Parisdədir...

Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyatının üzvləri, qeyd edildiyi kimi, bir müddət Fransa paytaxtının mərkəzindəki "Klarij" otelində yaşayıblar. Bu otel Parisin mərkəzində indi də fəaliyyət göstərir.

Sonralar onlar şəhərin müxtəlif yerlərində kiraya mənzillərdə qalmalı olublar. Əlimərdən bəy 1920-1921-ci illərdə 16-ci Paris Dekamps küçəsindəki 37 nömrəli evdə yaşayıb, 1922-ci ilin sentyabrından Spontini küçəsindəki 59 nömrəli evə köçüb, 1924-cü ildən isə Parisin qərbi səmtində, təxminən 10 kilometrlik məsafədə yerləşən Sen-Klu (fr. Saint-Cloud) qəsəbəsində məskunlaşıb.

Həmin dövrədə Qərb dövlətlərinin bir-birinin artdıncı SSRİ-ni tanımağa başlaması keçmiş Rusiya imperiyası ərazisindən mühacirət edənlərə ciddi mənəvi-psixoloji təsir göstərirdi. Birçə faktı xatırlatmaq kifayətdir ki, Gürcüstanın Paris Sülh Konfransına göndərdiyi nümayəndə heyatının rəhbəri Nikolay Çeidlidze bütün bu çətinlik və iztirablarla dözməyərək 1926-ci ildə intihara əl atmalı oldu. Amma Əlimərdən bəy və Azərbaycan nümayəndə heyatının digər üzvləri bütün maddi-mənəvi çətinliklərə dəyanətlə dözerək mübarizəni davam etdirdilər...

Sen-Klu qəbiristanlığı,
Sentyabr, 2015-ci il.



1926-ci ildə Əlimərdan bəyin 26 yaşı oğlu Rəşid Sen-Kluda vəfat edir və bu şəhərdəki qəbiristanlığında dəfn olunur...

Əlimərdan bəy özü isə 1934-cü il noyabrın 5-də, bazar ertəsi günü saat 12-də öz evində ağır iflic keçirir və 69 yaşında gözlerini əvədi yumur.

Onun vəfati barədə məlumat Parisdə rus mühacirlərinin nəşr etdirdiyi «Последние новости» qəzetiндə dərc edilmişdi. Qəzetiң son səhifəsində yerləşdirilmiş həmin məlumatda deyilirdi: «Pəri xanım Topçubaşı, uşaqları, kürəkəni, nəvələri, qohumları və dostları Milli Parlamentin və Azərbaycan Respublikası nümayəndə heyətinin sədri Əlimərdan bəy Topçubasının qəflətən vəfat etdiyini dostların və tənışların nəzərinə çatdırırlar. Mərhumun cənəzəsi Sen-Klunun Ernest-Tissot küçəsindəki 28-ci mənzildən qaldırılacaq və dəfn mərasimi cümə axşamı, noyabrın 8-inda gündüz saat 1.30-da Sen-Klu məzarlığında olacaq».

Noyabr ayının 8-inda Paris müsləmən məscidinin imamı dini ayinləri icra etdikdən sonra Əlimərdan bəyin cənəzəsi olan katafalk Parisin mərkəzindəki məşhur Zəfər Tağıının altından keçirilir. Bu, Azərbaycan nümayəndə heyətinin rəhbərində və sabiq parlament sədrinə dövlət xadimi kimi ehtiram nümunəsi idi.

Rus mühacir qəzeti ndə
Ə.Topçubaşının vəfatı
haqqında məlumat.
Noyabr, 1934-cü il.



При Ханум Топчибаши, дѣти, зять, внучки родственники и друзья доводят до съезжих друзей и знакомых о внезапной кончинѣ
Али-Мардан-Бека Топчибаши
Предсѣдателя Национального Парламента и Делегаты Азербайджанской Республики.
Выносят тело из квартира 28, rue Ernest-Tissot в St-Cloud и похоронят на кладбище в St-Cloud в четверг, 8-го ноября, в 1 ч. 30 мин. дня.



Əlimərdan bəyin dəfn mərasimində Qafqaz, Mərkəzi Asiya, Rusiya və Ukrayna mühacir təşkilatlarının rəhbərləri iştirak ediblər.

Sen-Klu qəbiristanlığında dəfn mərasimində ilk söz alan Məmməd Əmin Rəsulzadə deyib: «Millət yolunda çalışınlardan bir böyüyü ilə halallaşırıq. Heyhat! Azərbaycan parlamentinin şanlı rəisini, Nümayəndə Heyətinin saylı başçısını müsafiri olduğumuz Fransa torpağına amanat buraxırıq. Parlamento rəisi, Nümayəndə Heyətinin başçısı, Milli Mərkəz üzvü və sairə kimi mərh-

mun daşıdığı ünvanları zikr etməklə Əli Mərdan bəy adının mənasını tamamilə anlatmaq, mövzunu bütün şümlü ilə qarvramaq qətiyyən mümkün deyildir...»

Sonra dəfn mərasimində Gürcüstan, Ukrayna, Şimali Qafqaz xalqlarının nümayəndələri çıxış edərək, Əlimərdan bəyin tarixi xidmətlərindən danışıblar.

«Prometey» jurnalının bir nömrəsi Əlimərdan bəyin dəfn mərasimində həsr edilib, jurnalda onun dəfnində söylənilən nitqlər çap olunub.

Ə.Topçubaşının dəfnı.
Noyabr, 1934-cü il.



Ə.Təpçubaşının dəfnini.
Noyabr, 1934-cü il.

Fransa qaydalarına görə, bütün ailə bir qəbirda dəfn edilir. Əlimərdən bəyin 1926-ci ildə vəfat edən oğlu Rəşidin, 1947-ci ildə vəfat edən həyat yoldaşı, böyük Həsən bəy Zardabının qızı Pəri xanımın və 1977-ci ildə vəfat edən oğlu Ələkbər bəyin nəşri onunla eyni qəbirə qoyulub...

Ələkbər bəy 1896-ci ildə Tiflisdə doğulub. 1920-ci ildən Fransada yaşayıb.

Paris Sülh Konfransına göndərilən nümayəndə heyətinin işində yaxından iştirak edib. 1930-cu ildən "Prometey" hərəkatının fəallarından biri kimi tanınıb. Atasının ölümündən sonra da bir müddət siyasi fəaliyyətlə məşğul olub, nümayəndə heyətinin üzvləri ilə birlikdə Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizə aparıb.

Orta Asiya və mongol-türk xalqlarının tarixi üzrə mütəxəssis kimi tanınıb.

Parisdə Şərq Dilləri Institutunda, Türk Dünəyinin Öyrənilməsi Mərkəzində və bir sıra müzeylərdə işləyib.



Ələkbər bəy Təpçubaşının
pasport şəkilli.



Aleksandr Nikolskoy,
Sentyabr, 2015, Paris.

Aleksandr Nikolskoy


Parisdə yaşayan rus mühaciri (85 yaş)

Man Əli Topçubaşı ilə, - biz ona Əli deyirdik, - 1952-ci ildə türk dilini ikinci dil kimi öyrənmək üçün daxil olduğum Şərqi Dilləri Məktəbində tanış oldum. O, türk dilləri mərkəzində işləyirdi. Cox mehriban və açıq adam idi. Tələbələrini ürəkdən, sevə-sevə öyrəndirdi. Məsələn, xatirimdədir ki, bir dəfə Luvrda türk incəsanatı sərgisi taşkil olunmuşdu. Əli biz tələbələri ora apardı və bizi bu incəsanatın incəliklərini çox böyük məhabbatla izah etdi. Allaha inanan adam idi və İslamın özüllüklerini də daim biza anladırı. Ona görə də bizdə Islam

haqqında çox aydın təsəvvür yaranmışdı. Beləcə dostlaşdıq və mən onu öz ailəmizə gətirdim. Mənim atam Krimdən idi və onunla müzakirə etməyə çoxlu ümumi mövzuları olurdu. Atam da Qafqazı sevirdi. Ona görə söhbətləri maraqlı alınırdı.

Əlinin rəssamlıq istədədi da var idi. "Bismillah-i-rəhmani-rəhīm" yazılmış bu ayəni mənim valideynlərimə o özü hədiyyə etmişdi. Başqa bir kalliqrafik yazısını isə mənə bağışlamışdı. Bu günə qədər də biz hər iki yazı nümunəsini ondan yadigar kimi qoruyub saxlayırıq.

Qeyd edək ki, Əlimərdən bəyin beş övladı - gənc yaşda vəfat edən Rəşiddən və uzun ömr



Ələkbər bəy Topçubaşının
al işi.

sürən Ələkbər bəydən başqa Ənvər adlı daha bir oğlu, Sevər və Sara adlı iki qızı olub.

Ələkbər bəy ailə qurşa da, övlad sahibi ola bilməyib. Sevər xanımla Ənvər ötən əsrin 70-ci illərinə qədər Parisdə yaşayırlar, lakin sonrakı taleləri və övladları barədə məlumat yoxdur.

Sara xanımın Türkiyədə yaşayan qızı Zərifə Kürdəmir (Sultanova) ötən əsrin 90-ci illərinin sonunda müsahibələrindən birində 1921-ci ildə Parisdə doğulduğunu deyib. Bildirib ki, atası Əliəşrə Sultanov və anası Sara xanım "1920-ci ildə rus istilası zamanı Qafqazdan qaçaraq Amerikaya gediblər". Bir il Amerikada yaşadıqdan

sonra Parisə qayıdlılar. Sonralar daimi yaşamaq üçün Türkiyəyə köçüb'lər.

Atatürkün hakimiyyəti illərində Türkiyədə aparılan soyadı islahati zamanı ailə Sultanov fəmiliyasından imtina edib və "Kürdəmir" soyadını qəbul etməli olub.

Zərifə xanımın iki qızı, dörd nəvəsi olub. Qızlarından biri İstanbulda, digəri isə İzmirdə yaşayır. 2000-ci illərə qədər Azərbaycanın Türkiyədəki safirliyi ilə əlaqə saxlayan Zərifə xanım vəfat edib və əlaqələr itib. Onun qızları və nəvələri barədə hər hansı məlumat əldə etmək mümkün olmayıb.

ALIMARDAN BEY
TOPTCHIBACHI
PRÉSIDENT DU PARLEMENT
DE LA
RÉPUBLIQUE DÉMOCRATIQUE
D'AZERBAÏDJAN
1918 - 1920
VÉCUT DANS CET IMMEUBLE EN
1920



...Müasir Azərbaycan dövləti Xalq Cümhuriyyətinin tarixi nailiyətlərinə, bu nailiyətlərin əldə edilməsində müstəsna xidmətləri olan böyük şəxsiyyətlərə daim yüksək ehtiram göstərir, onların xatirasının obədiləşdirilməsi üçün lazımi tədbirlər həyata keçirir.

...1998-ci ilin mayında Əlimərdan bəyin bir vaxtlar Parisda yaşadığı "37, Rue Decamps, Paris-16" ünvanındaki evə Azərbaycan dövlətinin təşəbbüsü ilə xatırə lövhəsi vurulub. Həmin lövhədə aşağıdakı mətn həkk olunub: "1918-1920-ci illərdə Azərbaycan Parlamentinin prezidenti olmuş Əlimərdan Topçubaşı 1920-ci ildə bu evdə yaşamışdır".

Əlimərdan bəyin burada yaşadığını bildirən xatırə lövhəsi vurulmuş ev.



Əlimərdan bəy
Topçubaşının və ailə
üzvlərinin yeni qəbri.
Sentyabr, 2015-ci il.

2006-ci ilin mayında Azərbaycan dövlətinin
himayəsi ilə Sen-Klu məzarlığında Əlimərdan
bəyə yeni, əzəmətli qəbirüstü abidə qoynulub.

Köhnə məzar daşı isə Bakıya gətirilib və ha-
zırda Nizami adına Azərbaycan Ədəbiyyatı mu-
zeyində saxlanılır.

Dahi Üzeyir Hacıbəyovun qardaşı, jurnalist,
ictimai xadim Ceyhun bəy Hacıbəylinin də mə-
zari Sen-Klu qəbiristanlığındadır. O, 1962-ci il ok-
tyabrin 22-də, 69 yaşında vəfat edib.

Əlimərdan bayın köhnə
qəbir daşı Nizami adına
Ədəbiyyat muzeyində.
Oktyabr, 2015-ci il.





Ceyhun bay Hacıbəyli
oğlu ilə.

Ceyhun bay Hacıbəyli

1891-ci ildə anadan olub. Bakıda, Sankt-Peterburqda və Parisdə təhsil alıb. Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin redaktoru olub, Paris Sülh Konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin müşaviri kimi çalışıb.

1920-ci ilin aprelində Azərbaycanda baş verən çəvrlilişdən sonra mühacirətdə qalmışa məcbur olub.

1927-1933-cü illərdə "Prometey" hərakatının fəallarından biri kimi tanınıb. 1937-ci ildən "Qafqaz" jurnalının fransızdilli versiyasının redaktoru kimi fəaliyyət göstərib.

Fransada nəşr edilən çoxsaylı jurnallarla əməkdaşlıq edib, Azərbaycan tarixi, ədəbiyyatı və dili haqqında çoxsaylı məqalələr yazıb.

Üzeyir bayın "Arşın mal alan" musiqili komedyasını fransız dilinə tərcümə edərək, 1925-ci il iyulun 4-də Parisin "Femina" teatrında fransız aktörələrin ifasında tamaşaşa qoyub.

Ömrünün sonuna qədər Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizə aparıb.

Ceyhun bayın özünün və əlimərdən bayın məktublarında məhəbbətlə "Ceyçik" adlandırdıqları oğlu Ceyhun Hacıbəyli də atası ilə eyni qəbirdə yatır. Məzar daşında ata Ceyhun bəydən başqa oğul Ceyhun barədə də qeyd var: "Ceyhun Hacıbəyli, 1918-1940. Fransa uğrunda həlak olub".

Deyilənə görə, kiçik Ceyhun Hacıbəyli istedadlı gənc olub, Sorbonna Universitetində oxuyub və ikinci Dünya müharibəsi başlayanda Fransa ordusuna çağrılıb, hərbi tapşırığı yerinə yetirərkən həlak olub.

Ata Ceyhun bayın 1950-ci ildə dünyasını dəyişən həyat yoldaşı Zöhrə xanım və 1993-cü ildə

vəfat edən oğlu Timuçin Hacıbəyli də bu qəbirdə dəfn ediliblər.

Hacıbəyli lərin Fransadakı nəslə davamçıları haqqında əldə olunan məlumatlar belədir:


Timuçin bayı birinci dəfə ixtisasca musiqiçi olan fransız xanımla ailə qurub və bu izdivadın Ceyhun-Klement Hacıbəyli kimi tanınan oğlu doğulub.

Ceyhun-Klement Hacıbəyli hazırda Laosun paytaxtı Vyentyan şəhərindəki fransız liseyində musiqi müəllimidir. Caz ifaçısı kimi tanınır. Bu

istedadlı musiqiçi də mənsub olduğu məşhur nəşrin yaradıcılıq və ifaçılıq əməkənlərini yaşadır və uğurla davam etdirir.

O, iki dəfə Bakıda olub. Bir dəfə dünya Azərbaycanlıları Konqresinin, bir dəfə isə Beynəlxalq Caz Festivalının iştirakçısı kimi... Hər zaman azərbaycanlı olması ilə fəxr etdiyini bildirir...

Timuçin bayın ikinci nikahdan övladı olmayıb, üçüncü nikahdan isə Bencamen adlı oğlu dünyaya gəlib və hazırda Parisdə yaşayır.



Ceyhun bayın və ailə üzvlərinin qəbri.
Sentyabr, 2015-ci il.



Fransada... müsəlman qəbiristanlığı

Fransa hökuməti hələ Birinci Dünya müharibəsi illərində bu ölkənin tərəfində vuruşaraq yaralanan müsəlman hərbçilərə xüsusi qayğı göstərib. Bu qayığının tazahürü kimi 1934-cü ildə Fransa uğrunda döyüşən müsəlmanların dəfn edilməsi üçün Paris yaxınlığında Bobigny (fr. *de Bobigny*) qəsəbəsində xüsusi bir ərazi ayrıb. Bu, o vaxtlar Fransada yeganə müsəlman qəbiristanlığı olub. Bobigny qəbiristanlığının orasında məscid fəaliyyət göstərir, məzarların vəziyyətinə nəzarət edən xadimi var.

Məlum olduğu kimi bolşeviklərin həkimiyətə gəlməsi keçmiş çar Rusiyasının ərazisində yaşayan bir çox xalqların, o cümlədən Qafqaz xalqlarının azadlıqsevər övladlarının nümayəndələrinin öz dogma torpaqlarını tərk

etməsinə səbəb olub. Fransaya gəlib çıxmış və burada həmşəlik yaşamağı qərara almış mühacirlər arasında sonralar bu ölkəyə şərəflə xidmət edənlər, hətta onun uğrunda həyatını itirənlər də az deyil. Müharibə illərində Fransa uğrunda döyüşən müsəlmanlar, sonralar isə sovet rejimindən qaçıb Fransaya pənah gətirən müsəlmanların əksəriyyəti bu qəbiristanlıqda dəfn edilib.

Arxiv sənədləri əsasında müəyyən edilib ki, ötən əsrin 30-cu illərində Bobini şəhərində hərbi hospital yerləşirdi. Birinci Dünya müharibəsi illərində Fransa uğrunda döyüşən hərbçilər həmin hospitalda müalicə alır, çoxları da elə burada dənəyini dəyişirdi. Vəfat edən müsəlmanları dəfn etmək üçün tarixi vətənlərinə aparmaq

baha başa gəldiyindən hökumət qərara alır ki, Bobini yaxınlığında onlar üçün qəbiristanlıq yaradılsın. Qəbiristanlığın salınması barədə qərar 1934-cü ildə qəbul olunur, lakin burda ilk dəfn mərasimi 1937-ci ildə təşkil olunur. Qafqazlılardan burda ilk dəfn olunan Əbdülməcid Cərmoyev olub. Milliyətçə çəchen olan Cərmoyev Dağlılar Respublikasının Paris Sülh Konfransına göndərilmiş nümayəndə heyətinin rəhbərlərindən idi. O, 1937-ci ilin avqustunda vəfat edib və burda dəfn olunub. Ona görə də qəbirin birinci sıradadır. Burda yüzdən çox qafqazlı dəfn edilib.

Azərbaycan parlamentinin sabiq üzvü və Xalq Cumhuriyyatının ilk nazirlərindən olan Mirzə Əsədullayevin məzəri da Bobini qəbiristanlığındadır. O, 1938-ci ildə Parisdə vəfat edib və burada torpaga taşırılıb.

Mirzə Əsədullayev tanınmış Bakı milyonçusu Şəmsi Əsədullayevin oğludur, 1875-ci ildə Bakının Əmircan kəndində dünyaya gəlib.

Azərbaycan müstəqilliyini elan etdikdən sonra parlamentə üzv seçilib.

Fətali xan Xoyskinin 1918-ci il dekabrın 26-da təşkil etdiyi üçüncü hökumət kabinetində ticarət və sənaye naziri vəzifəsini tutub.

1920-ci ilin aprelində Azərbaycanda sovet hakimiyəti qurulduğdan az sonra həbs edilib. Lakin tezliklə həbsdən azad olunub və ailəsi ilə birlikdə Fransaya köçüb.

1927-ci ildə Parisdə Azərbaycan Neft Sənayeciləri İttifaqı adlı təşkilat yaradıb və həmin təşkilatın prezidenti olub.





Mirza Əsədullayevin qəbri.

1938-ci il aprelin 14-də Parisdə vəfat edib və Bobinyi qəbiristanlığında dəfn olunub.

Mirza Əsədullayev milyonçu Musa Nağıyevin qızı Ümmülbənu ilə evlənib və bu ni-

kahdan dörd qızı olub. Ümmülbənu Nağıyeva 1905-ci ildə vəfat edib. Anasının adaşı olan ki-

çik qızı sonralar Fransada Banin adı ilə yazıçı kimi məşhurlaşıb. Bir çox romanlar və esselər qu-

müəllifi olan Banin Azərbaycanda daha çox

"Qafqaz günləri" və "Paris günləri" romanları ilə tanınıb. 1946-ci ildə çap olunan "Qafqaz günləri" romani Azərbaycan dilinə 1988-ci ildə

tərcümə edilib.

1981-ci ildə Baninlə görüşən ilk Azərbaycanlı diplomat Ramiz Abutalibov sonralar onun bir çox mədəniyyət və incəsənət xadimləri ilə görüşünü təşkil edib, tarixi vətəni ilə əlaqələrinin qu-

rulmasına yardımçı olub. 1990-ci ildin 20 yanvar



Müsəlman məzarlığında soydaşlarımızın qəbirləri.

hadisələrindən sonra Banin Fransa qəzetlərində bu qırğını pişləyən yazılarla çıxış edib.

Banin 1992-ci ilin oktyabrında 87 yaşında vəfat edib və onun cəsədi, Ramiz Abutalibovun dediyinə görə, öz vəsiyyətinə əsasən elmi-tibbi araşdırımlar məqsədi ilə Fransanın elmi-tadqiqat mərkəzlərindən birinə verilib...

Mirza Əsədullayevin 20 yaşı qardaşı oğlu Nadir Əsədullayev isə əmisişin yanında dəfn edilib.

O, 1939-cu ildə vəfat edib. Nadir Əsədullayevin anası Hacı Zeynalabdin Tağıyevin qızı Leyla xanım olub. Bir vaxtlar Bakının iki on varlı adamının - Şəmsi Əsədullayev və Hacı Zeynalabdin Tağıyevin nəvəsi olan nakam gəncin qəbri indi belədir...

Azərbaycanda bolşevik hakimiyətinin qurulmasından sonra bir çox məşhur mülkədarların övladları da yaşayış yeri kimi Fransanı seçiblər.



Allahyar bay Zülqədərov

Zülqədərovlar nəslinin nümayəndələri Parisdə

Azərbaycanda bolşevik hakimiyyətinin qurulmasından sonra bir çox məşhur mülkədarların, o cümlədən Zülqədərovların və Şamxorşilərin övladları da qürbətə üz tutublar.

Bolşeviklərin hakimiyyətə gəlməsinə qədər Yelizavetpol quberniyasında Zülqədərovların 34.278 desyatın torpağı olub. Həmin torpaqlarda dəfələrlə silahlı kəndli üsyانları baş verib. Qatr Məmmədin kəndli hərəkatı Zülqədərovların torpaqlarını da bürüyüb və nəslin başçısı kimi tanınan məşhur Allahyar bay Zülqədərov 1918-ci il yanvarın 5-6-da baş verən üsyən zamanı öldürülüb. Arxiv sənədləri əsasında hesablanıb ki, həmin günlərdə Allahyar bayın üç qardaşı, oğlu Məmməd bay, kiçik qızı Şahbanu və arvadı Seyidnisa xanım da daxil olmaqla Zülqədərovlar nəslindən 20 nəfər qətlə yetirilib.

Allahyar bay yaşadığı Keşikcində öldürülüb və indi inzibati cəhətdən Gədəbəy rayonunun ərazisinə daxil olan və Qoşabulaq adlanan həmin kənddə dəfn edilib.

Azərbaycan İnqilab Komitəsinin 5 may 1920-ci il tarixli dekretinə əsasən, Zülqədərovlara məxsus torpaqlar müsadira olunub.

Azərbaycan müstəqillik qazandıqdan sonra Allahyar bayın ABŞ-də və Fransada yaşayan nəvə-nəticləri dəfələrlə ata-baba yurdlarını ziyarət ediblər, Allahyar bayın nəvəsi Xosrov bay və Elxan bayın vəsaiti ilə onların qəbirləri bərpa olunub, saliqəyə salınıb.

Zülqədərovlar nəslinin taleyi barədə faktları dəqiqləşdirməkdə biza Allahyar bayın nəticəsi Nəzakət xanım Aşurbəyova-Ələkbərova kömək etdi. Nəzakət xanım dedi ki, Allahyar bayın Nəzakət adlı qızı sabunçulu Bəşir bay Aşurbəyovla ailə qurub. Bəşir bayın ikinci arvadı olan Nəzakət xanım dünyaya dörd ovlad - üç oğlan, bir qız gotirib. Həmin Nəzakət xanımın qızı Rəbiyyə (ona əcnəbi dayaləri Roza deyirmiş) xanımın dünyaya gətirdiyi qızın nənəsinin adını qoyublar. Allahyar bayın nəticəsi olan həmin Nəzakət xanım Aşurbəyova-Ələkbərova hazırda Bakıda yaşayır.



Allahyar bəy Zülqədərov qızları ilə

Onun sözlərinə görə, Allahyar bəyin iki arvaddan on bir övladı olub. Birinci arvadından olan Məmməd bəy 1918-ci ildə elə atası ilə birlikdə atışma zamanı həlak olub.

O, ikinci dəfə əslən Misirdən olan imkanlı bir tacirin Telli xanım adlı soydaşımızla izdivacından doğulan Seyidnə xanımla evlənib və onların dörd oğlu, altı qızı olub.

Qeyd olunduğu kimi, Allahyar bəyin qızı Nəzakət xanım Bəşir bəy Aşurbəyovla ailə qurub. İkinci qızı Şövkət xanım Bakının məşhur memarı Zivər bəy Əhmədbəyovun arvadı olub və Fırangiz adlı yeganə qızları dünyaya gələndən sonra onlar ayrılbalar. Şövkət xanım ikinci dəfə bibisi, daha doğrusu, Allahyar bəyin bacısı Nilufər xanımın oğlu Zilli bəy Şamaxorskiyə əre gedib. Onların Elxan və Mələk adlı iki övladı dünyaya gəlib.

Allahyar bəyin üçüncü qızı Sücaət xanım Bakıda Nobel şirkətində Iran nefti üzrə rəis vəzifəsində çalışan Rəhim Xəlili ilə ailə qurub. Ənvər, Orxan və Pərviz adlı üç övladın dünyaya gəldiyi bu ailə Tehranda, sonra isə Fransada yaşayıb.

Nəzakət xanımın sözlərinə görə, Azərbaycanda bolşeviklər hakimiyyətə galəndən sonra Allahyar bəyin övladları Türkiyəyə, oradan isə İrana köçüblər. Onun dördüncü qızı Dilarə xanım ixtisasca mühabib olan Kərim bəy Sadiqovla ailə qurub və onlar 25 il İranda yaşayıblar. Kərim bəyin vəfatından sonra Dilarə xanım iki oğlu - Xosrov bəy və Sirus bəylə birlikdə ABŞ-in Kaliforniya ştatına köçüb. Xosrov bəy ilk dəfə 1993-cü ildə Azərbaycana gəlib və qohumları ilə görüşüb. Dilarə xanım və Xosrov bəy Amerikada dünyalarını dəyişiblər. Hazırda Xosrov bəyin iki oğlu və bir qızı Kaliforniya ştatında, Sirus bəy isə Minnesota ştatında yaşayır, bir oğlu var.

Allahyar bəyin ixtisasca rəssam olan Leyla adlı beşinci qızı Almaniya vətəndaşı ilə ailə qurub, uzun illər Almaniyada yaşayıb və 2000-ci illərin əvvəllərində vəfat edib, Diter adlı bir oğlu var.

Allahyar bəyin kiçik qızı Şahbanu xanım isə 1918-ci ildə atası ilə birlikdə qətlə yetirilib.

Allahyar bəyin dörd oğlu da 1920-ci ildən sonra Türkiyədə və İranda yaşayıblar. Sonralar onlardan ikisi - Əli bəy və Nuşu bəy (Anuşirəvan Zülqədərov) Fransaya köçüblər. Allahyar bəyin üçüncü oğlu Qəzənfor bəy Almaniyada tibb təhsili alıqdan sonra İranda həkim kimi fəaliyyət göstərib və cavan yaşlarında xəstəlikdən vəfat edib. Oğlanlarının an balacısı olan Rüxnəddin bəy (rus-yapon müharibəsi illərində doğuldugu üçün ona "Yapon" deyişiblər) kiçik yaşlarında dünyasını dəyişib.

Tanımış tədqiqatçı Ədalət Tahirzadənin araşdırmlarına görə, 1884-cü ildə doğulan Əli bəy Zülqədərov 1903-1906-ci illərdə Novorossiysk Universitetinin hüquq fakültəsində, 1906-1908-ci illərdə isə Peterbuqr Universitetinin hüquq fakültəsində təhsili alıb. Azərbaycanda bolşevik hakimiyyəti qurulduğundan sonra İrana, oradan isə Fransaya köçüb, sonrakı taleyi barədə məlumat azdır. Lakin Allahyar bəyin vaxtilə ölkəmizin, neçə deyərlər, at oynatdığı qərb bölgəsində onun barəsində müxtəlif əfsanələr və həqiqətlər dolaşır. Deyilənə görə, ikinci Dünya müharibəsi illərində Azərbaycan legionunun tərkibində vuruşmuş döyişicilərdən biri çox sonralar Əli bəyi gördüğünü danışır. Onun sözlərinə görə Əli bəy Zülqədərov öz arvadı ilə müharibə illərində Fransanın Lodz şəhərində olan legionerlərin görünüşə gəlib, özünün məşhur Allahyar bəyin oğlu olduğunu bildirib və legionerlərə qayğı göstərib.

Novruz bayramı ərafəsinə təsadüf edən bu görüş zamanı Əli bəy bir neçə gün legionerlərə qonaqlıq verib, onlar üçün Novruz şirmiyyatları hazırlatdırıb. Onun legionerlərlə Vətən və torpaq haqqında maraqlı söhbətlər apardığı, legionerlərə mənəvi dayaq durmaq istəyi barədə çoxlu xatirələr gəzir.

Amma bunların həqiqətə nə dərəcədə uyğun olduğunu indi demək çətindir.

Əli bəy Zülqədərovun həyat yoldaşı Mahrux xanımın Fransada yaşadığı və orada dəfn edildiyi isə dəqiqdər. Mahrux xanım 1949-cu ildə vəfat edib və Bobinyi qəbiristanlığında dəfn olunub. Onun qəbrinin üstündə bu barədə müvafiq qeyd var: "Mahrux xanım Zülqədər: 1884-1949".

Nəzakət xanımın dediyinə görə, Əli bəy və Mahrux xanım Zülqədərlərin "Zorka" kimi tanınan Sürəyyə adlı qızları dünyaya gəlib. Ramiz Abutalibovun sözlərinə görə, Sürəyyə Ə.M.Çermoyevin qohumu olan Səid Tukayevlə ailə qurub və onlar sonralar ayrılbalar.

Sürəyyə (Zorka Tukayeva), eləcə də Əli bəyin ikinci arvadı Yuliya Zülqədər (qızlıq familiyası Brandt) və onun bacısı, general Hüseyin xan Naxçıvanskinin nəvəsi Nikita Naxçıvanskinin arvadı Nadejda Brandt da Paris yaxınlığında rus qəbiristanlığında dəfn olunub.

Zülqədərvəldən biri - Sücaət xanım isə uzun illər Ceyhun bəy Hacıbəylinin Parisdəki ailəsində yaşayıb, ötən əsrin 60-ci illərində övladları ilə birlikdə ABŞ-a köçüb...

Mahrux xanımdan başqa onun bacısı Xavər xanım da Parisdə yaşayıb. Ramiz Abutalibovun sözlərinə görə, qızlıq familiyaları İbrahimbəyov olan bu bacılar aslan Cənubi Azərbaycandan olublar.

Dağlılar Respublikasının Paris Sülh Konfransındakı rəhbərlərindən olan Əbdülməcid Çermoyevlə ailə quran Xavər xanım 1953-cü ildə Lozannada vəfat etə də, öz vəsiyyətinə əsasən, Bobinyi qəbiristanlığında dəfn edilib. Başdaşı üzərinə bu qeyd həkk olunub: "Xavər xanım İbrahimbəyova-Çermoyeva: 1886-1953"...

Nuşu bəy (Nəzakət xanım "Nuş dayı" deyir - M.H.) kimi tanınan Anuşirəvan bəy də Paris yaxınlığındaki Bobinyi məzarlığında uyuyur. Köhnə qəbirüstü yazı güclə oxunur: "Anuşirəvan bəy Zülqədər". Dogum tarixi oxunmasa da, vəfat etdiyi tarix aydın görünür - 1952.

18th May 1921.

Маркетологи.ру - Маркетинг
и не!

но нравственное от ясных образований
сущего, и неизвестных чувств его
Корифа на явного идей представить
сущее. Геродота заслугу не имеет
перед антическими географами и писателями
и новатором. Понятие природы
перед Вам и перед Гегелем
боги избраны.

Причиной убийства ее супружеской нормальности и неблагополучия здоровья ее сына. Был неизвестен
Адмиралов

Nəzakət xanımın sözlərinə görə, Anusirəvan bəy ailə qurmayıb. Onun Fransadakı fəaliyyəti barədə məlumat azdır. Lakin o dəqiqdə ki, Anusirəvan bəy Fransada yaşadığı illərdə Əlimardan bəy Topçubaşı ilə mehribən münasibətlər saxlayıb. Bu münasibəti Əlimardan bəyin Parisdəki arxivində saxlanılan bir məktub da təsdiq edir. Arxiv sənədlərindən görünür ki, 1929-cu il iyulun 18-də Anusirəvan bəy Əlimardan bəyə məktub yazıb: "Çox hörmətli Əlimardan ami!

Məndən asılı olmayan səbəblər ucbatından qəşflən
Parışdan müvəqqati xidmət yerima getdim. Bu səbəb-
dan getməzdən avval Sizə gəlmək və sajollaşmaq im-
kanım olmadı. Ona görə da Sizdən və Pəri xaladən üzr
istəyirəm.

Sizə dərin hörmət və ehtiramımı qəbul edin. Qohumunuz Anuşirəvan".

Parisdə müvəqqəti xidmət yeri deyərkən onun nəyi nəzərdə tutduğu məlum deyil...

Arxivdə Əlimərdan bəyin cavab məktubu da qorunur:

"Hörmətli Anuşirəvan.

Bizim böyüklerə ənənəvi hörmət və ehtiram his-sinin səndə qaldığını sübut edən məktubunu almaq mənə çox xoş oldu. Bu, çox qiymətli keyfiyyətdir və Azərbaycanın bütün gənc nəslini bu ruhda böyürməlidir. Çünkü belə tərbiyə atalar və oğullar arasında daha yaxşı münasibətlərin formallaşması üçün möhkəm baza yaradır.

Mən çox şadam ki, bu mənəvi keyfiyyətləri səndə - xatırası mənim üçün unudulmaz olan dostum Allahyar bayın ləyqətliləoglunda tapıram. Məni rəhmətlik Allahyar bayla dostluq, qarşılıqlı sadəqət telləri və xalqımızın ümumi xeyirinə gördüyüümüz bir sıra müştərək işlər bağlayırdı. Rəhmətlik mənim atamı yaxşı tanır və mana "əmioğlu" deyirdi, rəhmətlik Həmid bayısa (Allahyar bayın qardaşı - M.H.) məni "bizim başçı" və "böyük qardaş" adlandırırdı. Sanın, qohumumun mana belə məhrəm münasibətindən məmənluq duyuram və arzu edirəm ki, oğlum Əlşəbərlə sanın qardaşlıq səviyyəsində olan dostluğun bu hörmət və ehtiramı daha da möhkəmləndirsin.

Məktuba görə yoldaşının adından və öz adımdan çox sağ ol deyirəm. Hərdən özün barədə yazsan çox razi qalaram.

Sənə ürəkdən cansağlığı, hər cür rahatlıq və işlərində uğurlar arzulayıram.

Sani sevan amin

24 juil 1929"


24. VI. 29
St Cloud

Дорогиң Анықтарын,

Між тимою і членом палати чину вже
посада докладавши під час цього тижня і
між урядовими членами губернії та ві.
чинників старшина. Ілю-більші членами
заручав, що на членство будуть утворені
всі архітектурні позиції по всіх країнам,
як членськими землями їх висувані від
побудови відповідні відповідні
членами та членами ".

Я был рад, что нахожу эти мораль-
ные качества у тебя, у достойного сына
незадачливой матери Милат-Джека, —
которым я был обязан успехом будущей, вы-
чинной преданности и смиренства соб-
ственных действий на общую пользу моего
народа.

Покойный хорошо знал имена отца и
называл его Али-бек, а покойный
Ганибек называл меня Ганибеком
и старшим братом.




Anuşirəvan bəyin taleyi ilə bağlı Fransadakı müvafiq polis idarəsindən verilmiş sorğunun cavabı da maraqlıdır: "Polis bölməsinin arxivində vətənindən didərgin düşmüs əcnabılar haqqında "Xaricilərə nəzarət və onların axtarışı" yarımbaşlığı ilə Er və Luarda 1936-ci ildə bölgə məmurları tərəfindən açılan araşdırmanın nəticələri qorunub saxlanılır. Zülqədərovun adına Ver-en-Druedə dükdən işlədiyini təsdiq edən bir kart var. Həmçinin o, bir müddət at sahibkəri cənab Verdye-Düfurun yanında təlimçi-mehtər işləmişdir.

...1935-ci il qışın əvvəlində, cənab Zülqədərov, yeri hakimiyyət orqanına xəbər vermədan Ver-en-Druen tərk etmişdir. 1932-ci ildə (4 M P 558) tərtib olunmuş bölgə qəcqinləri siyahısında onun adı qeyd olunmamış və 1936-ci ilə qədər heç bir sənəddə onun haqqında məlumat yoxdur..."

Parisdəki rus qəcqinləri ofisinin verdiyi arayışda isə təsdiq edilir ki, "Anuşirəvan Zülqədərov rus qəcqnidir. 1897-ci il aprelin 11-də Yelizavetpol guberniyasında doğulmuşdur. Atası Allahyar Zülqədərov olmuşdur".

Anuşirəvan Zülqədərovun qəbri



Göründüyü kimi, biza məlum olan arxiv sənədlərinə əsasən, onun nə işlə məşğul olduğunu söyləmək çətindir. Amma tanınmış tədqiqatçı və rejissor Aydın Dadaşov "Qarabəy Qarabəyov" adlı monoqrafiyasında (yeri gölmüşkən tanınmış həkim və maarifçi Qarabəy Qarabəyov Allahyar bəyin bacısı oğlu olub – M.H.) Anušírovan bəyin ikinci Dünya müharibəsi illərində Azərbaycan legionerlərinin Paris filialına rəhbərlik etdiyini yazır. Nə dərəcədə haqlıdır, deyə bilmərik...

Bobinyi məzarlığında üstündə Xurşud xanım Vəzirova və Axundov yazılmış iki köhnə qəbir də diqqəti cəlb edir, lakin onların kimliyi barədə məlumat yoxdur...

Bobinyi məzarlığı





Əkbər ağa Şeyxüllislamov.

Əkbər ağa Şeyxüllislamov:

1891-ci ildə doğulub.

Peterburq Dəmiryol Mühəndisləri İnstitutunda təhsil alıb. Qaşqaziya Seyminin üzvü olub.

27 yaşında müstəqil Azərbaycanın əkinçilik və əmək naziri vəzifəsinə təyin edilib.

1919-cu ilin yanvarından Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin üzvü kimi fəaliyyət göstərib.

1920-ci ildən mühacirətdə qalmağa məcbur olub.

1927-1932-ci illərdə Azərbaycan Milli Mərkəzinin üzvü olub, Qaşqazın İstiqlal Komitəsində Milli Mərkəzi təmsil edib.

Ömrünün sonuna qədər Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizə aparıb.

Əkbər ağanın qəbri, bir vaxtlar sözünə asıl mənasında itmək üzrə olub.

Ramiz Abutalibovun sözlərinə görə, vaxtilə onu bu qəbiristanlıqda başqa bir mühacir soydaşımız - Qədir Süleymanov aparıb. O, Əkbər ağanın qəbrinin təxmini yerini göstərə bilib. Çünkü qəbir tamamilə tanımaz vəziyyətdə olub.

Ramiz Abutalibov belə xatırlayır: "Onda biz Parisdə yaşayan cənublu soydaşımız Məmmədəli Tacəhmədi ilə Bobinyinin qəbiristanlıq idarəsinə getdik və Əkbər ağanın qəbrinin yerini daşıqlaşdırıdık. Idarədə konkret sxem var idi. Amma qəbir yeri itmək üzrə idi... Sonralar bir dəfə ümummilli lider Heydər Əliyevin yanında "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinə hazırlıqla bağlı müşavirə keçirilirdi. Mən da müşavirədə iştirak edirdim. Sonra Heydər Əliyev zala müraciət etdi ki, müzakirə olunası başqa məsələ qalmadı ki?

Mən əlimi qaldırıb Əkbər ağanın Parisdəki qəbrinin acınacaqlı vəziyyətdə olduğunu dedim... Düzdür, mən anlayırdım ki, burada tamam başqa məsələ müzakirə edilir və həlkə də heç yeri deyil. Amma anlayırdım ki, manım cənab Prezidentlə yaxın vaxtlarda başqa ünsiyyət imkanım olmayıcaq, ona görə də narahat olduğum bu problem barədə danışdım. Heydər Əliyevin reaksiyası qəti oldu: "Məşgul ol!"

Prezidentin müvafiq tapşırıqından sonra Azərbaycanın Fransadakı səfirliyi bu işin icrasına başla-

dı, lazımi vəsait ayrıldı və 1999-cu ildə Əkbər ağanın qəbri indi gördünüz kimi soliqaya salındı, mərmər başdaşı və sinədaşı qoyuldu.

Paris Sülh Konfransında Dağlılar Respublikasını təmsil edən Əbdülməcid Çermoyev, həmin respublikanın xarici işlər naziri Heydər Bəmmət, sonuncu Türkiyə sultani Əbdü'l Həmidin oğlu II şahzadə Əhməd Nurəddin və başqa məşhur müsəlmanlar da Bobinyi məzarlığında əbədi rahatlıq tapıblar.



Məşhurların son mənzili və 3 azərbaycanlı mühacir

Fransada mühacir soydaşlarımızdan bəzilərinin əbədi rahatlıq tapıldığı ünvanlardan biri da Parisin cənubunda, 14-cü şəhər dairəsində yerləşən Monparnas qəbiristanlığıdır (fr. *Cimetière du Montparnasse*). Əsası 1824-cü ildə qoyulub, ilk vaxtlar, sadəcə, "Cənub qəbiristanlığı" kimi tanınıb. Hətta uzun illər burası Parisin kənarı sayılıb. Lakin şəhər böyüdükçə yaşayış evləri bu qəbiristanlığı da əhatə edib və indi Monparnas qəbiristanlığı, demək olar ki, şəhərin mərkəzində yerləşir.

Qəbiristanlıqda məşhur ictimai-siyasi xadimlər, tanınmış alim və filosoflar, yazıçı və dramaturqlar, aktyor və müsikiçilər dəfn ediliblər.

Ötən əsrin 70-ci illərinin sonunda qısa müddədə İranın baş naziri olmuş Şapur Bəxtiyar, Meksika prezidenti Parfirio Dias, Ukrayna siyasetçisi Simon Petlyura, Fransa prezidenti Deşenel Pol və onlarla başqa siyasi xadimlərin, Pyer Lui, Gi De Mopassan, filosof Jan-Pol Sartr kimi tanınmışların, şahmat üzrə dördüncü dünya çempionu Aleksandr Alyoxinin və yüzlərlə digər məşhurun da son mənzili Monparnas məzarlığıdır.

Bu məşhur məzarlıqdə üç mühacir soydaşımız dəfn edilib. Onlardan biri Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin ən uzunömürlü üzvü Məmməd Məhərrəmovdur.



Məmməd Məhərrəmov

1895-ci ildə anadan olub.

Peterburq İmperator Universitetinin tibb fakültəsində oxuyub, sonradan təhsilini Moskva Universitetində davam etdirib.

1918-ci ildə Azərbaycan parlamentində sosialist fraksiyasını təmsil edib. 1919-cu ilin yanvarında Azərbaycan nümayəndə heyatının müşaviri kimi Paris Sülh Konfransına göndərilib.

1920-ci ilin aprel çevrilişindən sonra həmişəlik Parisdə yaşayıb. Qafqaz xalqlarının Parisdə fəaliyyət göstəran nümayəndə heyatlarının işində yaxından iştirak edib, "Prometey" hərəkatının fəllarından olub.

Qadim kitablar və antiq mallar kolleksiyası kimi tanınıb, Parisdə kiçik bir mağaza işlədi.

Omrünün sonuna qədər Azərbaycanın dövlət məstəqilliyyinin bərpası uğrunda mübarizə aparıb.

Digər məsləkdaşlarından fərqli olaraq, iki dəfə - 1972 və 1975-ci illərdə Bakıya gəlmis M. Məhərrəmov bu ayyarlılıq səfərləri zamanı qohum-əqrəbəsi ilə görüşmək imkanı qazanıb, Filarmoniyada maestro Niyazinin rəhbərlik etdiyi orkestrin konserində olub. Azərbaycana gələrkən Sadının, Hafız Şirazinin və Əmir Xosrov Dəhləvinin bəzi qadim əlyazmalarını özü ilə götürərək Azərbaycan muzeylərinə hədiyyə edib.

Məmməd Məhərrəmov 1982-ci il martın 3-də, 87 yaşında vəfat edib və Monparnas qəbiristanlığında dəfn olunub.

Ramiz Abutalibovun verdiyi məlumatə görə, Məmməd Məhərrəmov Monparnas qəbiristanlığında son mənzili dostu və məsləkdaşı Qədir Süleymanovla şəriki alıb ki, gələcəkdə hər ikisi bu qəbirdə dəfn olunsun. 2014-ci ildə vəfat edən Qədir Süleymanov da indi bu qəbirdə uyuyur.





Qədir Süleymanov.

Əslən İravandan olan **Qədir Süleymanov** İkinci Dünya müharibəsində sovet ordusu sıralarında vuruşub, 1941-ci ildə Krimda - Feodosiya yaxınlığında gedən qanlı döyüşlərdə yaralanaraq əsir düşüb. Bir müddət müxtəlif əsir düşərgələrində qaldıqdan sonra almanlar onu da milli legion aaxıl ediblər və tərcüməçi kimi istifadə etmək üçün xüsusi təlim keçiblər. Mühəribənin sonuna yaxın onun qulluq etdiyi legion Fransaya göndərilib və o sonralar yerli partizanlara qoşulub.

Mühəribə başa çatdıqdan sonra Qədir Süleymanov SSRİ-yə qayitmayıb, Parisdə qalmağı qərara alıb. Lakin müvafiq sənədləri olmadığından Fransada yaşamaq icazəsi almaqda çətinlik çəkib. Həmin dövrə Fransada yaşayan Azərbaycan nümayəndə heyətinin üzvləri sənəd düzəltməkdə bəlsə adamlara kömək ediblər. Qədir Süleymanova bu işdə Əlimərdan bəyin oğlu Ələkbər bəy Topçubaşı yardımçı olub. Sonralar

özünün dediyinə görə, həmin vaxt Əkbar ağa Şeyxülislamovun Parisdə kiçik qatıq dükəni olub və Ələkbər bəy ona həmin qatıq dükənində işləməsi barədə sənəd düzəldib və yalnız bundan sonra o, Fransada yaşamaq hüququ qazana bilib.

İllər keçdən sonra Qədir Süleymanov Fransanın azadlığı uğrunda göstərdiyi xidmətlərə görə, bir sıra hökumət mükafatları ilə təltif olunub.

Mühəribədən sonra onunla əsirlikdə olan rus qadınla ailə qurub, lakin bu evlilik uzun sürməyib. Həmin qadından Boris adlı oğlu dünyaya gəlib və hazırda Parisdə yaşayır. Ömrünün sonuna qədər tak yaşasa da, oğlu və Volodya, Saşa və Aleksey adlı üç nəvəsi ilə mehriban münasibət saxlayıb, daim onların qayğısı ilə əhatə olunub.

Vətənidən ayrı düşmüş Qədir Süleymanov yalnız ötən əsrin 70-ci illərində Azərbaycanla əlaqə saxlamağa cürət edib və ilk dəfə qardaşı ilə telefonla danışa bilib... Daha doğrusu, özünün dediyinə görə, hər ikisi telefonda hönkür-hönkür ağlamalı olub...

Bu danışından xeyli sonra Azərbaycana gəlib və artıq Ermənistandakı yurd-yuvalarından qovulmuş qohum-əqrəbasını Göyçayda və Gəncədə tapa bilib...

Qədir Süleymanov 1989-cu ildə Fransada Azərbaycan Evinin əsası qoyanlardan biri, bu ölkədəki Azərbaycan diasporunun ən fəal üzvlərindən olub.

1993-cü ildə ümummilli lider Heydər Əliyev prezident kimi Fransaya səfəri zamanı Parisdə yaşayan Azərbaycan diasporunun fəalları ilə birləşdə Qədir Süleymanovla da görüşüb və səmimi söhbat edib.

Q. Süleymanov 2014-cü il sentyabrın 17-də, 97 yaşında Parisdə vəfat edib və sentyabrın 19-da Monparnas məzarlığında torpağa tapşırılıb.

2012-ci ildə Parisdə vəfat edən daha bir soydaşımız - **İlhan Zilli** də Monparnas qəbiristanlığında dəfn edilib.

Ramiz Abutalibovun sözlerinə görə o, Fransada yaşayan soydaşlarımız arasında daha çox Elxan bəy kimi tanınır.

Nəzakət xanım Aşurbəyova-Ələkbərovanın verdiyi məlumatə görə, Parisdə İlhan kimi tanınan Elxan bəy Allahyar bəyin doğma nəvəsi olub.

Əvvəldə qeyd edildiyi kimi, Allahyar bəyin qızı Şövkət xanım əvvəlcə məşhur memar Zivər bəy Əhmədbəyova arə gedib, lakin bu izdivac uzun sürməyib. Şövkət xanım ikinci dəfə Allahyar bəyin bacısı oğlu Zilli bəy Şamxorski ilə ailə qurub. Bu izdivacdən dünyaya iki övlad galib - Elxan və Mələk.

Qeyd edək ki, Azərbaycanda sovet hakimiyəti quruluna qədər Şamxorskilər də Yelizavetpol quberniyasının iri mülkədarlarından sayılırlar, onlar 40 min desyatindən çox torpağa sahib olublar. Azərbaycan İnqilab Komitəsinin 5 may 1920-ci il tarixli dekretinə əsasən Şamxorskilərin bütün mülk və torpaqları müssadır olunub.

1920-ci ildən sonra bu nəslin nümayəndələrinin bir hissəsi də Azərbaycanı tərk edib, Zilli bəy Şamxorskinin övladları - Elxan və Mələk İranə köçüb. Onlar uzun müddət İранa yaşayıb, şah ailisi ilə - Pəhləvilərlə mehriban münasibət yaradıb, bu ailə ilə yaxın dost olublar. 1979-cu ildə İran inqilabı baş verندə Mələk və Elxan Fransada səfərdə olundular üçün şəhən yaxın adamları kimi bir daha İranə qayida bilməyiblər. Bundan sonrakı həyatlarını Parisdə yaşayıblar.

Nəzakət xanımın dediyinə görə, ölkəmiz müstəqillik qazandıqdan sonra Mələk xanım da,

Elxan bəy də dəfələrlə Azərbaycanda olub, qohumları ilə görüşüb. Mələk xanım ailə qurmayıb. Hazırda qocalıq illərini Parisdəki pansionatlardan birində keçirir...


Sonralar İlhan Zilli kimi tanınan Elxan bəy isə milliyyətcə fars olan Mersedə xanımla ailə qurub. Bu izdivacdan Mehdi və Əli adlı oğlanları, Məryəm adlı qızı dünyaya gəlib, onlar Parisdə yaşayırlar. Lakin artıq ata-baba yurdlarına - Azərbaycana maraq göstərmirlər...

İlhan Zilli 2012-ci ildə Parisdə vəfat edib və Monparnas qəbiristanlığında dəfn olunub. Onun dəfnində Parisdə yaşayan soydaşlarımız, eləcə də Azərbaycanın Parisdəki səfirliliyinin əməkdaşları iştirak ediblər.



Şamxorskilər və
Zülqədrovlar nəslinin
nümayəndəsi
İlhan Zillinin qəbri.

Rus mühacirləri arasında doğma adlar



1927-ci ilda Parisin taxminən 30 kilometrliyində Sent-Jenevyev De Bua şəhərində (fr. *Sainte-Geneviève-des-Bois*) salınmış qəbiristanlıq Fransada "rus qəbiristanlığı" kimi tanınır. Arxiv sənədlərinə əsasən, müəyyən olunub ki, 1927-ci ilin aprelində rus knyaginyası Vera Kirovna Meşerskaya bu şəhərdə torpaq sahəsi alaraq rus mühacirləri üçün «Rus evi» («Rus qocalar evi» də deyirlər) adlanan qocalar evi-

nin əsasını qoyub. Bu evdə yaşayan qocalar elə həmin 1927-ci ildən başlayaraq vəfat etdikcə burada dəfn ediliblər. Ivan Bunin, Konstantin Korovin, Sergey Lifar, knyaz Feliks Yusupov, Viktor Nekrasov, Andrey Tarkovsky, Aleksandr Qaliç və yüzlərlə digər məşhurlar bu qəbiristanlıqda dəfn ediliblər.

Məzərlidə, əsasən provaslav təriqətinə mənsub insanlar dəfn edilir, lakin başqa inanc-

Sent-Jenevyev De Bua şəhərindəki rus qəbiristanlığı.




sahiblərinin qəbirləri də az deyil. Məsələn, 1961-ci ildə Fransaya qastrol səfərinə gedib SSRİ-yə qayitmayan məşhur baletmeystr, miliyyatçı başqrıd olan Rudolf Nureev də burada dəfn olunub. Onun öz vəsiyyətinə əsasən, xalça formasında hazırlanın məzar daşı bura gələnlərin diqqətini xüsusi cəlb edir...

Ötən illər ərzində rus qəbiristanlığı sürətlə böyüyüb. Müqayisə üçün xatırladaq ki, 1939-cu

ildə burada cəmi 50 qəbir olub, 1952-ci ildə isə bu rəqəm 2000-a çatıb. İndi bu qəbiristanlıqda çoxlu rus hərbi xadimləri, tanınmış yazıçılar, məşhur rassamlar, görkəmlı artistlər, ümumilikdə 15 mindən çox mühacir uyuyur.

"Rus qəbiristanlığı"nın əbədi sakınları arasında azərbaycanlılar da var. Onların məzarını axtarıb tapmaq zəhməti yənə Ramiz Abutalibovun ciyinlərinə düşüb.

Rus qəbiristanlığının sxemi.




Ramiz Abutalibov,
Sentyabr, 2015-ci il

Ramiz Abutalibov belə xatırlayır: "Təxminən ötən asrin 70-ci illərində Parisdə yaşayarkən rus mühacir qəzeti olan "Русская мысль" qəzetində oxudum ki, Paris rus kilsəsində Tatyana Hüseyinovna Martinova-Naxçıvanskayanın qırx mərasimi keçiriləcək. Həyat yoldaşım Tamilla xanımı da götürüb getdim ora. Mərasim zamanı Aleksandr (Isğandar) Makinski ilə tanış olduq. O, biza Sənt-Jeneyev De Bua şəhərindəki rus qəbiristanlığının ünvanını verdi. Bundan başqa, Nitsa şəhərindəki rus qəbiristanlığının da ünvanını verdi, dedi ki, Tatyana xanım Nitsa şəhərindəki rus qəbiristanlığında dəfn olunub. Beləliklə, mən bu iki qəbiristanlığda da axtarışlar apardım və xeyli soydaşımızın son mənzilini tapdım..."

Rudolf Nureevin qabri





Iren Melikoff


Tanınmış türkolog, elmlər doktoru, professor İren Melikoff 1917-ci ildə Petrogradda ziyan ailəsinə dünyaya gəlib. Bolşeviklərin qələbəsindən sonra ailə Finlandiyaya köçüb, bir müddət sonra isə daimi yaşayış yeri kimi Fransanı seçib. İren Melikoff Sorbonna Universitetinin ədəbiyyat fakültəsində təhsil alb, Şərqi dilləri üzrə mütəxəssis kimi tanınır.

1941-ci ildə ailə quran İren milliyətcə türk olan əri ilə Türkiyəyə köçüb, bir müddət orada yaşadıqdan sonra yenidən Fransaya qayıdır. 1968-ci ildən tələyini Strasburq Universiteti ilə bağlayıb və uzun illər bu universitetin türk və fars dilləri kafedrasına rəhbərlik edib.

O, 1966-cı ildən «Turcica» adlı jurnal nəşr etməklə Fransa oxucularını türk xalqlarının tarixi, ədəbiyyati və mədəniyyəti ilə yaxından tanış edib. Bu jurnalda Azərbaycan yazıçılarının əsərləri də nəşr edilib.

İren Melikoff dörd yüzə yaxın elmi məqalənin müəllifi olub, çoxsaylı kitablar nəşr etdirib. Türk araşdırıcıları sahəsində səmərəli fəaliyyətinə görə 10 ali mükafat almış alim Bakı Dövlət Universitetinin də fəxri doktoru olub.

1990-ci il yanvarın 20-də sovet qoşunlarının Bakıya yeridilməsinə etiraz olaraq Parisdə keçirilən mitinqdə fəal iştirak edib.



Həmişə azərbaycanlı olmayı ilə fəxr edən İren xanım döfələrlə Bakıda türkologiyaya dair konfranslarda iştirak edib. O, ulu öndər Heydər Əliyevlə yaxından tanış olub və türkologiyaya dair kitablarını Ümummülli Liderə bağışladı. Heydər Əliyev İren xanımın elmi fəaliyyətini yüksək qiymətləndirdir.

İren Melikoff Strasburqdə keçirilən tədbirlər zamanı Prezident İlham Əliyevlə də görüşüb.

O, 2009-cu ilin yanvarında 91 yaşında vəfat edib və yanvarın 14-də «rus qəbiristanlığı» kimi tanınan Sent-Jenevyev De Bua məzarlığında torpağa tapşırılıb.

Dəfn mərasimində iştirak edən Azərbaycanın Fransadakı fövgələdə və səlahiyyətli səfirin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban xanım Əliyevanın başsağlığı mərhumun ailə üzvlərinə və yaxınlarına çatdırıb, mərhumun qəbri üstünə Azərbaycan Prezidentinin adından əkildil qoyulub.

Məlumat üçün qeyd edək ki, anası rus olduğunu üçün İren Melikoff provaslov xristianlığına etiqad edib. Lakin atasının müsəlman olduğu nəzərə alınlaraq onun dəfnində bir gün müsəlman adəti üzrə «Quran» oxunub, o biri gün dəfn mərasimini provaslov keşisi idarə edib. Bu da bir taledir...

Tanıdığımız və tanımadığımız Makinskilər

Tarix dərsliklərindən bəlliidir ki, 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Azərbaycan ərazisində yaranan kiçik feodal dövlətlərdən biri də Maku xanlığı olub. Xanlığın adı Cənubi Azərbaycanda yerləşən Maku şəhərinin adı ilə bağlıdır. Bu xanlıq Xoy, Qaradağ, Naxçıvan və İrəvan xanlıqları ilə həmsərhəd ərazidə yerləşib. 1828-ci ildə imzalanan Türkmençay müqaviləsinə əsasən Maku xanlığı İranın tərkibində qalıb.

Maku xanlığının nümayəndələri Makinskilər kimi tanınıb və bu nəslin bəzi davamçıları 1918-ci ildə müstəqil Azərbaycan dövlətinin qurulmasına yaxından iştirak ediblər.

1874-cü ildə İrəvanda dünyaya galən Teymur xan Makinski əvvəlcə İrəvan gimnaziyasını,

1916-ci ildə isə Varşava Universitetinin hüquq fakültəsini bitirib və Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olub. O, əvvəlcə Zaqafqaziya Seyminin, sonradan isə Azərbaycan Milli Şurasının üzvü seçilib.

1918-ci ilin iyun-oktyabr aylarında Azərbaycanın ədliyyə nazirinin müavini, oktyabrin 20-dən dekabrın sonuna dək Azərbaycan Cümhuriyyətinin Ermənistən hökuməti yanında diplomatik nümayəndəsi vəzifəsində çalışıb.

1918-ci il dekabrın 26-dan 1919-cu il martın 14-ə qədər Fətəli xan Xoyskinin 3-cü hökumət kabинəsində ədliyyə naziri vəzifəsini icra edib. 1919-cu ilin iyunundan 1920-ci ilin yanvarına qədər Azərbaycan Hərbi Məhkəməsinin sədri,

Paşa xan Makinski



1920-ci ilin martından isə yenidən Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistən hökuməti yanında diplomatik nümayəndəsi olub.

Azərbaycan Cümhuriyyətinin süütündən sonra 1920-ci il mayın 15-də İrəvandakı diplomatik nümayəndəliyin fəaliyyəti Ermənistən hökuməti tərəfindən dayandırılıb, diplomatik nümayəndəliyin başçısı olduğu zaman Zəngibasarada yaşayış soydaşlarımıza maddi yardım göstərdiyinə görə T.Makinskiyə qarşı Ermənistən prokurorluğu tərəfindən cinayət işi açılıb, lakin o, İrəvanı gizləcə tərk edərək mayın 28-də Tiflisə qayıda bilib.

Teymur xan Makinskinin sonrakı taleyi haqqında səhih məlumat yoxdur.

Onun əmisi oğlu Abbasəli bəy Makinski 1888-ci ildə İrəvanda doğulub. O da əvvəlcə İrəvan gimnaziyasında, 1909-1914-cü illərdə isə Kişev Universitetinin hüquq fakültəsində təhsil alıb. Ali təhsil aldıqdan sonra Tiflis şəhərində yaşayış və vəkillik fəaliyyəti ilə məşğul olub.

1918-ci ildən sonra ermənilərin İrəvan quberniyasında azərbaycanlılara qarşı törətdikləri qırğınlardan xəbor tuttudandan sonra bu şəhərə köçüb və soydaşlarımızın təhlükəsizliyini qorumaq işlərində yerli ziyanlılara yaxından kömək edib. Həmin illərdə Naxçıvanda da oxşar faciələr gözləndiyi üçün Abbasəli bəy Naxçıvana köçüb və orada Araz Türk Respublikasının yaradılmasında fəal iştirak edib. Sovet hakimiyyəti qurulduğundan sonra bir müddət Bakıda yaşayıb, Ədliyyə Nazirliyində müvəkkil, Ərzaq Nazirliyində söbə müdürü vəzifələrində çalışıb, vəkillik fəaliyyəti ilə məşğul olub.

1922-1923-cü illərdə onun Türkiyədə diplomatik işdə çalışması barədə də məlumatlar var.

Sonralar «Azərnəşr»də hüquq məsləhətçisi işləyən Abbasəli bəy Makinski 1938-ci ilin fevral ayında həbs edilib, həmin ilin mart ayında güllənəlib. Tarixçi Musa Quliyevin yazdığına görə, Abbasəli bəy haqqında hökmün icrası barədə akt Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində saxlanılır.

1917-ci ildən sonra Rusiyada baş verən siyasi proseslər Makinskilər nəslinin nümayəndələrini dünyanın müxtəlif guşələrinə səpələyib. Onların bəziləri Fransada yaşamalı olub və bu ölkədə torpağa tapşırılıb.

Bəs ki, Hüseyn xan Naxçıvanskiyə qohumluğu çatan və 1917-ci ildən Fransada yaşayan Paşa xan (Pavel) Makinski və onun oğlanları Paris yaxınlığında «rus qəbiristanlığı» kimi tanınan Sent-Jenevye De Bua məzarlığında dəfn ediliblər.

Makinskilərin nəsil şəcərəsi ilə bağlı maraqlı araşdırmlar aparan fövqəladə və səlahiyyətli səfər, Azərbaycan Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin rəisi Pərvin Mirzəzadənin verdiyi məlumatə görə, Ehsan xan Naxçıvanskiyin oğlu olan Paşa xan Makinski 1862-ci ildə İrəvanda doğulub. O, 1917-ci ildə Rusiyani tərk edib, Varşavada, sonraları isə Parisdə yaşayıb. Paşa xan birinci dəfə Zəri xanım Naxçıvanski ilə ailə qurub və ondan Cənsuriyyə adlı qızı doğulub. Cənsuriyyə xanım ötən əsrin 20-ci illərində bolşeviklər tərəfində Nargin adasında güllənən general Əliyar bəy Haşimbəyovun həyat yoldaşı olub. 1967-ci ildə Bakıda vəfat edib. Paşa xan isə ikinci dəfə Stefani Lyubeska adlı polyak qızı ilə ailə qurub. Bu izdivacdan İskəndər (Aleksandr) və Kərim (Kirill) adlı iki oğul dünyaya galib.

Paşa xan Makinski uzun sürən xəstəlikdən sonra 1934-cü ildə Parisdə vəfat edib və «rus qəbiristanlığı»nda dəfn olunub. Aradan uzun zaman keçməsi ilə əlaqədar onun qəbir daşının üstündəki qeydlər tamamilə pozulub, qəbirin üstündə isə yamaçlı kolluq əmələ gəlib. Ona görə də qəbiri ancaq Sent-Jenevye De Bua məzarlığının ofisində saxlanılan müvafiq sxem əsasında tapmaq mümkündür...

Paşa xanın oğlu İskəndər (Aleksandr) xan Makinski isə Rusiya İmperator Hüquq Məktəbində təhsil alıb, sonralar Parisdə yaşayıb. Parisin işgal olunduğu ikinci Dünya müharibəsi illərində faşistlər tərəfində təqib edilən alımların və müqavimət hərəkatının üzvlərinin Parisdən çıxarılmasında fəal iştirak edib, buna görə sonralar «Fəxri Legion» ordeni ilə təltif olunub.


İskəndər xan Makinski bir müddət Rokfeller Fondunun Lissabondakı ofisində işləyib, 1964-cü ildə «Coca Cola Eksport» şirkətinin Nyu-Yorkda vitse-prezidenti olub.

Ramiz Abutalibovun sözlərinə görə, o, sonralar bir sırada Amerika və Fransa qəzetləri ilə əməkdaşlıq edib, məqalələri "Aleksandr Qotye" imzası ilə çap olunub.

İskəndər xan 1988-ci ildə Parisdə vəfat edib. Onun Sent-Jenevye De Bua qəbiristanlığında ot basmış qəbir daşının üstündəki qeydi olduğu kimi təqdim edirik: «Şahzadə Aleksandr Makinski. 13.X.1900- 24.IV.1988».



Paşa xanın qəbri.



İskəndər (Aleksandr) xan
Makinskinin qəbri

Paşa xanın 1910-cu ildə Peterburqda doğulan və 1991-ci ildə Parisdə dünyasını dəyişen ikinci oğlu Kərim xan (Kirill) Makinski da bu qəbiristanlıqda dəfn edilib.

O, vaxtıla Parisdə hüquq üzrə magistr dərəcəsi alıb, ikinci Dünya müharibəsi illərində bu şəhərdəki Katolik İstututunun və Sosial Elmlər Kollccinin professoru olub. Paris faşistlər tərəfindən işgal olunduqdan sonra antifaşist müqavimət hərəkatının liderlərindən biri kimi həbs edilib, 1943-1945-ci illərdə Buhenvald və Dora həbs düşərgələrində saxlanılıb.


1945-ci ildə Fransa Xarici İşlər Nazirliyi və ABŞ-in Fransadakı səfirliliyinin himayəsi ilə iki ölkə arasında əlaqlərin daha da gücləndirilməsi üçün yaradılan France-Etats Unis Asosiasiyanın prezidenti olub. 1945-1947-ci illərdə gündəlik "Le Parisien Libere" qəzetində müxbir kimi çalışıb. 1947-1948-ci illərdə UNESCO-da işləyib, 1948-ci ildə Fransanın ABŞ-da səlahiyyəti nümayəndəsi olub.

Ramiz Abutalibovun sözlərinə görə, K.Malinski sonralar ABŞ-də fəaliyyət göstərən Lev Tolstoy Fondunun Fransa bölməsinə rəhbərlik edib.

Fransa xalqı və dövləti qarşısında xidmətlərinə görə "Fəxri Legion" ordeni ilə, eləcə də bir sıra digər orden və medallarla təltif olunub. Maraqlıdır ki, Parisdə yaşamış iki qardaşın - Makinskilərin hər ikisi "Fəxri Legion" ordeni ilə təltif edilib...

Pervin Mirzəzadənin verdiyi məlumatata görə, Kərim xan milliyətcə rus qadınlı ailə qurub, onun Misel adlı oğlu olub. Misel isə Belçika əsilzadələrindən olan bir xanımla ailə qurub və bu izdivacından Nadejda, Pyer və Pavel adlı övladları doğulub. Hazırda onlar Parisdə yaşayırlar.

Qeyd edək ki, Fransada yaşayan Makinskilər xristianlıq etiqad ediblər, xristian kimi da dəfn olunublar...



Cahangir (Vladimir)
Rahimovun qəbri.

Sent-Jenevyev De Bua məzarlığı rus ordusunun kapitani olmuş Cahangir (Vladimir) Rahimovun (1894-1984) da son mənzili olub.

Tiflis quberniyasında doğulmuş podpolkovnik Abbasqulu bəy Sofiyevin oğlu Oskar (Əsəkər - Boris) Sofiyev (1874-1934) və onun qardaşı Maksimilian (1906-1945) da bu qəbiristanlıqda



Sofiyevlərin qəbri.

dəfn edilib. Maksimilianın baş daşında ölümü haqqında kiçik qeyd var : «5.XI.1937-2.I.1945. Ko-lima həbs düşərgəsində verilən əzablardan sonra vəfat edib».

Xatırladaq ki, Sofiyevlər də xristianlığı qəbul ediblər.

General və general qızının... qərib məzarları

Üç mindən çox rusiyali mühacirin əbədi rəhatlıq tapıldığı Kokad qəbiristanlığı (fr. Cimetière russe de Caucade) Fransada ərazisinə görə ikinci böyük rus qəbiristanlığıdır.

XIX əsrin ortalarında Fransanın bu gözəl guşası rus aristokratları üçün cəlbedici məkana çevrilir. Çar ailəsinin üzvləri, zadəganlar, yazıçılar və rəssamlar bu yerlərdə istirahət etməyi çox seviblər. 1860-ci ildə Nitsada ilk provaslav məbədi tikilir və qəbiristanlıq salınması qərara alınır. Rusiya çarı yaxınlıqda yerləşən rus hərbi kömür bazasını qorumaq üçün artilleriya batareyası yerləşdirməkdən ötrü şəhərin qərbində torpaq sahəsi alır.


1865-ci ildə şahzadə Nikolay Aleksandroviç Nitsada vərəm xəstəliyindən vəfat edir, bundan

sonra orada ibadətxana tikilir və Imperator II Aleksandrın razılığı ilə 1867-ci ildə burada qəbiristanlıq salınır. Həmin vaxta qədər Fransanın başqa yerlərində dəfn edilən rusların qalıqları buraya köçürülr.


Kokad qəbiristanlığında məzəri olan iki soydaşımızın maraqlı tərcüməyi-hali vardır.

Onlardan biri - **general Teymur bəy Novruzov** 1880-ci ildə peşəkar hərbiçi ailəsində dünyaya gəlib. Atası rus ordusunun general-leytenantı rütbəsinə yüksəlmiş Mirzəhacı bəy Novruzov olub.

Teymur bəy 1917-ci ilin fevral inqilabına qədər 17-ci Niyeqorod alayında podpolkovnik rütbəsində xidmət edib. Azərbaycanın müstəqilliyi elan edildikdən sonra polkovnik rütbəsində milli



General Teymur bəy Novruzovun
qəbri təmirdən sonra.



Hüseyn xan
Naxçıvanskinin qızı
Tatyana Hüseynova-
Martinovanın qəbri
tamirdən sonra.

orduda qulluq edib, xidmətdə fərqləndiyinə görə tezliklə general-major rütbəsi alıb.

1920-ci ilin mayında Gəncədə bolşeviklərə qarşı üsyani rəhbərlərindən biri olub.

Son illərdə aşkarlanan arxiv sənədlərinə əsasən, Birinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıqla görə Fransanın Fəxri Legion ordenni ilə təltif olunmuş general T. Novruzov 1920-ci ilin iyununda, Gəncə üsyani zamanı bu ölkənin Qafqazdakı hərbi missiyasının rəhbəri podpolkovnik Emil-Avqust Korbelə məktubla müraciət edərək, Fransa hökumətinin Azərbaycanın bolşeviklərdən azad olunmasına hərbi yardım göstərməsini xahiş edib.

General həmin məktubda Azərbaycan xalqının azadlıq istəyindən söz açaraq son vaxtlar anti-bolşevik hərəkatının gücləndiyini xatırladaraq yazırırdı: "Azərbaycan ordusunun generalı kimi mübarizə yoldaşlarımla və Vətənimin tanınmış siyasi xadimləri ilə razılıq əsasında xalq hərəkatına və Azərbaycanın müstəqilliyi uğrunda döyüşə qalxan nizam-intizamlı silahlı qüvvələrə rəhbərliyi öz üzərimə götürməyi özüma bort və vazifə hesab edirəm. Hesab edirəm ki, əgər Fransa hökuməti mənim təşəbbüsümə maddi və kiçik miqdarda maliiyyə yardım etsə, bütün xalqın köməyi ilə mən uğur qazana bilərəm".

Təəssüf ki, Qafqazdan ünvanlanan bu və digər müraciətlərə baxılmayıb, Gəncə üsyani bolşeviklər tərəfindən yatrıldıb və general Novruzov Tiflis, ordan da Almaniyaya gedə bilib. O, bir müddət Mərakeşdə yaşayandan sonra Fransaya köcüb.

1961-ci ildə Fransada vəfat edib və Kokad qəbiristanlığında dəfn olunub.

Kokad qəbiristanlığı general Hüseyn xan Naxçıvanskinin qızı **Tatyana Hüseynova-Martinovanın** da son mənzilidir...

Hüseyn xan Kəlbəli xan oğlu Naxçıvanski 1863-cü ildə doğulub, rus ordusunda qulluq edib, Rusiya İmperator Ordusunda yegana müsəlman general-adyutant olub. Ehtimal olunur ki, 1919-cu ildə bolşeviklər tərəfindən gylləlib. General Naxçıvanskinin harda dəfn olunduğu müəyyən edilməyib. Amma qızı Tatyana Naxçıvanskayanın qəbri Nitsada tapılıb.

Qeyd edək ki, Hüseyn xan 1889-cu ildə o dövrün tanınmış şair və tərcüməçi Nikolay Gerbelin qızı Sofiya ilə ailə qurub. Bu nikahdan onların provasaklılığı qəbul edən üç övladı dünyaya gəlib. Böyük oğlu Xan Nikolay Naxçıvanski 1891-ci ildə doğulub, 1912-ci ildə naməlum şəraitdə vəfat edib.

Kiçik oğlu Xan Georgi (Yuri) Naxçıvanski 1899-cu ildə Peterburqda anadan olub, hərbi təhsil alıb, çarzının süqtundan sonra aqvardiyalarla qoşulub və sonralar anası və bacısı Tatyana ilə birlikdə Fransaya köcüb. Bir neçə il sonra isə anası ilə Livanda yaşayıb və 1948-ci ildə Beyrutda vəfat edib.

Tatyana Naxçıvanskaya 1893-cü ildə Peterburqda doğulub, 1917-ci ildə rus ordusunun generalı Dmitri Martinovun oğlu ilə ailə qurub və bolşeviklərin hakimiyətə gəlməsi ilə əlaqədar Fransaya mühacirət etməli olub.

Tatyana Martinova-Naxçıvanskaya 1972-ci il mayın 3-də Nitsa şəhərində vəfat edib.

Hər iki soydaşımızın Kokad məzarlığında qəbirləri Azərbaycanın Fransadakı səfirliyinin qayğısı ilə təmir edilib və səliqəyə salınıb.



Hüseyn xan
Naxçıvanskinin qızı
Tatyana Hüseynova-
Martinovanın qəbri
tamirdən sonra.

Onlar Fransa uğrunda həlak olublar

Məlum olduğu kimi, ikinci Dünya müharibəsi illərində azərbaycanlı əsgər və zabitlər bir çox Avropa ölkələrində faşizm əleyhinə döyüslərdə fəal iştirak edib, öz şücaət və qəhrəmanlıqları ilə xalqımıza şərəf gatırıblor. Belə hünarəvər soydaşlarımız Fransa torpağında da az olmayıb...

1941-ci ilin sonlarında faşist Almaniyanın rəhbərliyi sovet hərbi əsirlərindən milli legionlar yaratmaq qərarına gəlir. 1943-cü ilin payızında bəzi Şərqi milli legionlarının döyüçüləri, o cümlədən bir neçə Azərbaycan batalyonu Fransaya göndərilir. Onların əsas hissəsi Rodez şəhərində yerləşdirilir. Lakin tezliklə Azərbaycan legionerləri 30 nəfərlik gizli antifaşist təşkilat yaradır və Fransa partizanları ilə əlaqə quurlar. Təşkilata sovet ordusunun sabiq kapitanı

Mirzəxan Məmmədov və Hüseynra Məmmədov rəhbərlik edirlər.

1943-cü il oktyabrın əvvəllərində legionerlərin Fransa partizanları ilə əlaqəsindən xəbor tutan alman komandanlığı həkim Şahbazovu və feldşer Quliyevi həbs edir. Onlar oktyabrın 6-da güllələnir...

Bu cür repressiyalara baxmayaraq, Azərbaycan döyüçüləri mübarizəni davam etdirir, Şanak şəhəri yaxınlığında 32 alman faşistini məhv edirlər.

1944-cü ilin iyulunda daha 15 nəfər soydaşımız silahlı alman hərbi hissəsini tərk edərək partizanlara qoşulur. Ayyarım sonra daha 50 nəfər partizan dəstələrinin tərkibində faşistlərə qarşı döyüşlərə başlayır. Yerli sakinlərlə birlik-

Fransanın azadlığı
uğrunda döyüşən
Azərbaycan hərbiçilərinə
abidə.





Ramiz Abutalibov Rodez qəbiristanlığında.
2000-ci il.

də soydaşlarımız Fransanın bir çox şəhərlərinin faşizmdən azad olunmasında fəal iştirak edirlər.

Burlup şəhərində yerləşdirilmiş Azərbaycan legionerləri 1944-cü il avqustun 17-də qiyam qaldırmaga hazırlaşırlar. Bu hazırlıdan xəbər tutan faşistlər avqustun 16-da qiyamın rəhbərlərini dərhal güllələyir. Güllələnən 15 nəfər arasında kapitan Mirzəxan Məmmədov, hərbi həkim Feyzulla Qurbanov, leytenant Vəli Vəliyev, leytenant Qulu Quluyev, leytenant Məmmədhüseyn Yaqubov, leytenant Həmid Qurbanov, leytenant Əli Həsənov, sanitär Mirzəli Məmmədli, ismayıl Heydərov, Paşa Cəfərxanlı, Əbdürəhman Əliyev və başqları olur.


Maraqlıdır ki, legionerləri güllələmək üçün qəbiristanlıqə apararkən onlar faşistlər müqavimət göstərirlər və atışma başlanır. Hüseynra Məmmədovun başçılığı ilə 29 nəfər soydaşımız hadisə yerindən qaçaraq partizanlara qoşula bilir. Bu hadisədən qəzəblənən faşistlər 60 nəfərə yaxın azərbaycanlı cəzalandırmaq qərarına gəlir, onlardan bəziləri diri-diriyandırılır, qalanlarını isə güllələyirlər.

Ramiz Abutalibov: "Rodez uğrunda döyüslərdən sonra soydaşlarımız Karmo, Albi, Qayaka və sair şəhərlərin azad olunmasında yaxından iştirak ediblər, sonralar onların bəziləri Fransanın yüksək dövlət mükafatları ilə təltif olunublar.

1977-ci ildə Paris Milli Müqavimət Muzeyində "Əcnəbilərin Fransanın azadlığı uğrunda döyüslərdə iştirakı" adlı sərgi təşkil olunmuşdu. Həmin sərgidə Fransa torpağında faşistlərə qarşı döyüşən ölkələrin adları göstərilmişdi. Bu ölkələr sırasında Azərbaycanın da adı var idi. O vaxt belə bir manzərəni müşahidə etmək, həqiqətən, qürurverici idi..."

Sonralar Rodez şəhər qəbiristanlığında dəfn olunan azərbaycanlı döyüşçülərin şərafına Azərbaycan dövlətinin təşəbbüsü ilə abidə kompleksi ucaldılıb. Abidənin postamentində fransızca yazılıb: "Fransa uğrunda hələk olan Azərbaycan döyüşçüləri".

Hər dəfə Parisə gedəndə Fransanın Fəxri Legion ordeninin lentini qürurla pencəyinə taxan Ramiz Abutalibov 2005-ci il mayın 9-da bu abidənin açılış mərasimində də iştirak edib. Azərbaycanlı olduğundan fəxarət hissi keçirməklə...



Giorgi Mamulia

1990-ci ildə Tbilisi Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1990-1992-ci illərdə Gürcüstan Elmlər Akademiyasının Tarix və Etnografiya Institutunda elmi işçi kimi fəaliyyət göstərib, 1992-ci ildə namizədlik dissertasiyası müdafiə edib.

1992-1994-cü illərdə Gürcüstan prezidentinin beynəlxalq münasibətlər üzrə müşaviri olub. 1996-ci ildə Moskvada Diplomatik Akademiyada təhsilini başa vurub, 2000-ci ilə qədər Gürcüstanın Rusiyadakı səfirliyində ikinci katib vəzifəsində çalışıb.

Tarix elmləri doktorudur.

2003-cü ildən Fransada yaşayır. Fransa Ali İctimai Tədqiqatlar Məktəbinin doktorudur.

Gürcüstan və Qafqaz tarixinə dair çoxsaylı elmi araşdırmaşların müəllifidir.

Ramiz Abutalibovla birləikdə yazdığı "ODLAR YURDU" azadlıq və müstəqillik uğrunda mübarizədə (Azərbaycan mühacirətinin siyasi tarixi. 1920-1945-ci illər)" adlı kitabı 2014-cü ildə Bakıda rus dilində, 2016-ci ildə isə Azərbaycan dilində nəşr olunub.

Tarix elmləri doktorudur.



Solmaz Rüstəmova-Tohidi

1984-cü ildə Moskva Dövlət Universiteti Journalistika fakültəsinin aspiranturasında təhsilini başa vuraraq İran mətbuatı tarixi üzrə namizədlik dissertasiyası müdafiə edib.

1980-1995-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Siyasi Tədqiqatlar və İnformasiya Institutunda, 1995-ci ildən Azərbaycan MEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda müxtalif elmi vəzifələrdə çalışıb. Hazırda həmin institutun İran tarixi və iqtisadiyyatı şöbəsinin baş elmi işçisidir.

2004-cü ildə Kominternin Şərq siyaseti və

İran mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri doktoru alımlıq dərəcəsi alıb.

XIX-XX əsrlər İran, Azərbaycan, Qafqaz və Yaxın Şərqi ölkələrinin siyasi tarixi, eləcə də 1918-ci ildə Azərbaycanlıların soyqırımı tarixi, Azərbaycan Xalq Cümhuriyyəti dövrü tarixi və s. mövzularda çoxsaylı elmi araşdırmaşların, o cümlədən 20 kitab və monoqrafiyanın müəllifidir.

Azərbaycanlıların 1918-ci il soyqırımı mövzusunda nəşr etdiirdiyi sənədlər topluları və tədqiqatlar respublikadan kanarda da maraqla qarşılanıb.

Son söz yerinə

Qəriblik, el-obadan, yurd-yuvadan ayrı düşmək Azərbaycan xalqı üçün bütün dövrlərdə çətin olub, ağrılı sayılıb. Bu ağrı-acının izləri folklorumuzda bu gün də yaşayır: "Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı" kimi... "Burda bir qərib ölmüş, göy kişiñər, bulud ağları" formasında...

Bu, həm də o deməkdir ki, azərbaycanlılar bütün dövrlərdə el-obaya, doğma yurd-yuvaya, Vətənə bağlı olublar. Qəriblikdə isə... bir qayda olaraq, məcburiyyət ucbatından qalıqlar... Amma

qalan ömürlərini Vətən həsrəti ilə yaşayıblar... Vətən onlara sahib çıxanda isə geri dönüblər, torpağını öpüblər, daşın qucaqlayıblar.

Bu kitabda haqqında söhbət açılanların heç birinə sağlığında Vətən sahib çıxa bilməyib. Baxmayaraq ki, onların əksəriyyəti həyatını bu Vətənin istiqlali uğrunda mübarizəyə hər edib, qəriblik möhnəti yaşayıb, qərib məzarlarda yatmaли olub. Bu Vətən isə öz istiqlalına qovuşmaya-na qədər istiqlal mücahidlərinə nə qapı açı bilib, nə də qucaq...


Amma nə yaxşı ki, o günlər gəlib. Azərbaycan yenidən dövlət müstəqilliyi qazanıb, öz taleyini müəyyənləşdirmək imkanı əldə edib və nəhayət, öz qəriblərinə - istiqlal mücahidlərinə, bolşevik təqibindən qaçanlara, hətta, sadəcə inciyib gedənlərə də sahib çıxıb, onların yad ölkələrdəki məzarlarını itib-batmağa qoymayıb.

Və bəlkə bundan sonra qərib məzarlarda uyuyan həmvətənlərimizin ruhu əbədi rahatlıq tapıb...

"Qərib məzarlar" adlanan bu kitab da Vətən həsrəti ilə yaşayan və bu dünyadan nigaran köçən soydaşlarımızın qərib məzarlarının unudulmaması və qorunması məqsədilə hazırlanıb. Yenə də qərib məzarlara sahib çıxan Azərbaycan dövlətinin qayğısı ilə, Heydər Əliyev Fonduun yardımımı ilə...

Bu xeyirxah layihəyə dəstək verənlərə ancaq sonsuz minnədarlıq düşür...

Fransadakı qərib məzarlarda uyuyanların ruhuna isə "Məkanınız cənnət olsun!" demək...



"Qərib məzarlar" (Fransa)

Layihə rəhbəri: Arzu Əliyeva
İdeya müəllifi və baş məsləhətçi: Ramiz Abutalibov
Buraxılışın məsul: Orman Əliyev
Layihənin koordinatoru: Nəzrin Qaracayeva
Redaktor: Elşən Əliyev
Korrektor: Nəzrin Nazirli İsmayılovda
Dizayn: ALF Group Design
Fotoqraf: Vüqar İbadov
Naşriyyat: Çəşnioglu

© Heydər Əliyev Fondu, 2016

© Bakı Media Mərkəzi, 2016

ISBN: 978 - 9952 - 499 - 24 - 7

15m

Ar 2016
884

QƏRİB MƏZARLAR